

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 006 (5726) 11 yanvar 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev yeni inşa edilmiş "Tufan" tipli sərhəd gözetçi gəmisi ilə tanış olub



Səh 2

Yeni Azərbaycan Partiyası
fəaliyyət prinsiplərini dövlətə
və xalqa xidmət
üzərində qurub



5

"SƏS" QƏZETİ - 28 İL
GÜCLÜ AZƏRBAYCAN
UGRUNDU!



8

Siyavuş Novruzov: "Səs"
qəzeti müstəqil
Azərbaycanın bir
tarixidir



4

"Səs" qəzeti
tarixi qəzetdir



4

Ermənistan hökumətindən
açıqlama: Ölkədə
"orqan mafiyası"
fəallaşılıb!



6

Ermənistanda valideynlər
övladlarının hərbi xidmətə
gəlməsinə etiraz edir



6

11

Seymur Orucov:
Nailiyyətlərin əsasında
Prezident İlham Əliyevin
uğurlu siyasəti dayanır



10

Çin telekanalı:
Azərbaycan tarixi
ənənələri və müasirliyi
birləşdirən ölkədir



16

Neymarın atası
"Barselona"-nın
nümayəndələri ilə gizli
görüş keçirib



11 yanvar 2019-cu il

Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözetçi gəmisi ilə tanış olub



Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1372-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1380-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözetçi gəmilərinin tikintisini əks etdirən videoçarxa baxdı, onların texniki göstəriciləri ilə tanış oldu.

Sonra Prezident İlham Əliyevə yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları təqdim olundu. Bu döyüş texnikası və silah-sursat dünyanın ən aparıcı ölkələrinin məhsullarıdır.

Ardı Səh. 3

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözetçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Sonra Elçin Quliyev görülən işlər barədə məlumat verdi. Dövlətimizin başçısına “Savalan” tipli müasir sərhəd gözetçi gəmisinin layihəsi, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisüretli üzme vasitələri, yedək gəmiləri təqdim olundu.

Prezident İlham Əliyev Dövlət Sərhəd



Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözetçi gəmisi ilə tanış olub



İnşası və Təmiri Mərkəzində hərbi və mülki təyinatlı müxtəlif məhsulların istehsalı və təmiri nəzərdə tutulub.

Dövlətimizin başçısına, həmçinin dövlət sərhədlərinin mühafizəsində yeni tətbiq olunan səhra qəragahları, səhra yataqxanaları və sərhədcilərin səhra məişət xidmətləri barədə məlumat verildi.

Bu gün sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xüsusi diqqət mərkəzində saxlanılır. Xidmətin Sahil Mühafizəsinin şəxsi heyətinin cəlb olunduğu müxtəlif mövzulu döyüş və taktiki təlimlərin hər il keçirilməsi döyüş hazırlığının yüksəldilməsində, ekstremal şəraitdə peşə vərdişlərinin möhkəmləndirilməsində böyük rol oynayır. Ötən ilin avqustunda “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində döyüş atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət böyük məharət nümayiş etdirib.

2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçıları V Zirvə toplantısında milli diplomatiyamızın növbəti uğuru olan və dövlət maraqlarımızın qorunması üçün mühüm əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dənizdə dövlət



Əvvəli Səh. 2

Qeyd edək ki, Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının 2005-ci ilin fevralında imzaladığı Fərmanla sərhəd gözetçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yarandı.

Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər gördü.

Prezident İlham Əliyevə mobil qida məhsullarının istehsalı, sərhəd gözetçi kateqlərinin təmiri üçün nəzərdə tutulmuş texnika nümayiş olundu. Dövlət Sərhəd Xidməti Sa-



hil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində xidmətin istifadəsində olan üzme vasitələrinin, o cümlədən gəmilərin in-

şası və təmirini yüksək səviyyədə aparmaq üçün müasir qurğular quraşdırılıb. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi

sərhədlərimizin mühafizəsi üzrə xidməti fəaliyyət yeni müstəvidə təşkil olundu.

Sonra dövlətimizin başçısı “Tufan” tipli sərhəd gözetçi gəmisi ilə tanış oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən il aprel 30-da təməlini qoyduğu və qısa müddətdə inşası yekunlaşdırılmış yeni gəmi mükəmməl nəviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzme şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisüretli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözetçi gəmisinin dəniz şəraitində göyertəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.

11 yanvar 2019-cu il

Siyavuş Novruzov: “Səs” qəzeti müstəqil Azərbaycanın bir tarixidir



“Səs” qəzetinin müstəqil Azərbaycanın mətbuat tarixində xüsusi rolu və yeri var. O zamanlar Azərbaycanca nəşr olunan qəzetlər arasında “Səs” qəzeti barmaqla sayılan qəzetlərdən idi. Bu qəzet çox böyük tirajla nəşr olunurdu və əl-əl gəzirdi. Mən qəzetin ilk yaradıcılarından, orada çalışan biri, “Əlinçə” Xeyriyyə Cəmiyyətinin məsul katibi və bu qəzetin çıxmasına məsul bir şəxs kimi de-

yə bilərəm ki, Ümummilli Lider Heydər Əliyevin səsinə bütün dünyaya məhz “Səs” qəzeti çatdırırdı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov “Səs” qəzetinin işiq üzü görməsinin 28 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib.

YAP İcra katibinin müavininin sözlərinə görə, o zamanlar ölkəmizin regionları arasında Naxçıvan daha çətin durumda idi və iqtisadi, siyasi, informasiya cəhətdən blokada altına düşmüşdü: “Yadımdadır ki, qəzet o informasiyanı yardı və Naxçıvan Ali Məclisinin qəbul etdiyi bütün qərarları öz səhifəsində dərc etdirdi. Biz bunları çox çətin mübarizələr şəraitində edirdik. Çünki bildiyiniz kimi o zamanlar senzura fəaliyyət göstərirdi və harda Ümummilli Lider Heydər Əliyevin adı gəlirdisə dərhal o səhifəni çıxarırdılar və yayımlanmasına imkan vermirdilər. Amma buna baxmayaraq çox çətin və mübarizə şəraitində yazılar dərc olundu. “Səs” qəzeti o zamanki iqtidarlar, demokratiyadan dəm vuranlar tərəfindən bir neçə dəfə bağlanıb. Hətta qəzetin binasına bir neçə dəfə basqınlar olmuşdu, redaksiya dağıdılmışdı və əməkdaşlarına xəsarətlər yetirilmişdi. Azərbaycanın tanınmış ziyalılarından Ulu Öndərlə bağlı yazıları məhz “Səs” qəzetində dərc olunub. Yeni bu qəzet müstəqil Azərbaycanın bir tarixidir və öz yolu, izi vardır. Təbii ki, bu gün də o yol uğurla davam olunur və genişlənir.

Bu gün artıq SƏS Media Qrupun tərkibində “Səs” İnformasiya Agentliyi, “Səs” internet televiziya fəaliyyət göstərir. Hesab edirəm ki, qəzet tarixdə özünün ən əsas və vacib rolunu həyata keçirib və bu gün də o yol davam etdirilir. Yeni Azərbaycan Partiyasının bütün tədbirləri, o cümlədən cənab Prezidentimizin apardığı siyasət, ölkəmizdə baş verən hadisələr “Səs” qəzetinin səhifələrində çox geniş şəkildə işıqlandırılır. Mən “Səs” qəzetinin kollektivini ürəkdən təbrik edirəm və özümü də onlardan ayırmıram. Çünki biz hamımız özümüzü bu qəzetin əməkdaşı hesab edirik”.

“Səs” media sistemində varisliyi qoruyan mətbuat orqanlarından biridir”



“Mən “Səs” qəzetinin kollektivini səmimi qəlbən təbrik edirəm. “Səs” qəzetinin əsası Ümummilli Lider Heydər Əliyevin tövsiyyəsi ilə qoyulub. “Səs” “Əlinçə” Xeyriyyə Cəmiyyətinin təsis etdiyi bir qəzetdir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Səs” qəzetinin 28 illik yubileyi münasibətilə təbriklərini bildirərkən

deyib.

Komitə sədrinin sözlərinə görə, bu qəzetin təsis olunmasında Ulu Öndərin və “Əlinçə” Xeyriyyə Cəmiyyətində çalışanların böyük əməyi vardır: “Ulu Öndərin siyasətinin və o dövrdəki çıxışlarının yayılmasında “Səs” qəzeti müstəsna rol oynayıb. “Səs” qəzetinin ilk Baş redaktoru bizim dostumuz Ağabəy Əsgərov olub. Mən onu təbrik edirəm. Eyni zamanda qəzetin ilk yaradıcılarından, orada çalışan biri, “Əlinçə” Xeyriyyə Cəmiyyətinin məsul katibi və bu qəzetin çıxmasına məsul bir şəxs olan Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Siyavuş Novruzovu təbrik edirəm. Həmçinin bu gün “Səs” qəzetini çox uğurla idarə edən dostumuz Bəhruz Quliyevi təbrik edirəm. 1990-cı illərin “Səs” qəzetinin 4, daha sonralar isə 16 səhifədə nəşr olunan vaxtları olub. Qəzet müxtəlif variantlarda çap olunub.

Bu gün artıq qəzet böyük bir Media Holdingə çevrilib. Artıq qəzetin bazasında onun “Səs” İnformasiya Agentliyi (SİA), “Səs” Internet televiziya var. Sizin milyonlarla həm ölkə daxilində, həm də xaricdə izləyiciləriniz var. Bir sözlə böyük bir kollektiv vardır. Hətta bu kollektivin veteranları var. Onlara misal olaraq Rəfiqə xanım Hüseynovanı, Valeh Məhərrəmovu, Zümrüd Bayramovanı və s. qeyd edə bilərəm. Eləcə də gənc jurnalistlər bu gün işinin öhdəsindən layiqincə gəlir. Hətta deyərdim ki, “Səs” qəzeti mətbuat, media sistemində varisliyi qoruyan mətbuat orqanlarından biridir. Ona görə də mən bir daha “Səs” qəzetinin kollektivini səmimi qəlbən təbrik edirəm və onlara uğurlar arzulayıram. Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği, təşviqi və insanlara çatdırılmasında göstədiyiniz əməyə, şücaətə görə sizə böyük təşəkkür düşür. Hesab edirəm ki, siz bu yolda söz sahibi olan mətbuat orqanlarından birisiniz. Sizə yeni-yeni uğurlar arzulayıram”.

Ceyhun Rasımoğlu

“Səs” qəzeti tarixi qəzetdir

“Səs” qəzeti Azərbaycan müstəqil mətbuatının ilk nümunələrindən biridir. Bu qəzetin ilk sayı 1991-ci il yanvar ayının 11-də işiq üzü görüb-dür. O vaxt Ayaz Mütəllibovun irticaçı rejimi hakimiyyətdə idi. Bu rejimin “Səs” qəzetinə münasibəti çox kəskin idi. Çünki “Səs” qəzeti iqtidarın ambisiyalarına xidmət etmirdi. Hakimiyyəti obyektiv şəkildə, arqumentlərlə tənqid edən, əhəlinin müxtəlif təbəqələrinin fikirlərinə öz səhifələrində yer ayıran yeganə qəzet “Səs” qəzeti idi. Digər tərəfdən, bu qəzet Azərbaycan ziyalılarından, sağlam düşüncə sahiblərinin tribunasına çevrilmişdi. Mütəllibov hakimiyyəti öz simasını, öz nöqsanlarını, öz naqisliklərini və səriş-təsizliyini bu qəzetdə gördüyü üçün ona qarşı qərəzli mövqe tutmuşdu. Nəzərinizə bir faktı çatdırım ki, “Səs” elə birinci nömrəsindən sonra şəxsən Mütəllibovun göstərişi ilə bağlanmışdı. Lakin oxucuların, tanınmış ziyalıların ısrar və tələblərindən sonra qərarı dəyişməyə məcbur oldular və qəzetin nəşrini bərpa etdik.

“Səs” qəzetinin fəaliyyəti haqqında çox fikir söyləmək olar. Amma mənim üçün ən qiymətli fikir məhz Ulu Öndər Heydər Əliyevin fikridir. Ümummilli Lider Heydər Əliyev öz siyasi fəaliyyəti ərzində çox nadir hallarda qəzetlər haqqında danışmışdı. Çünki Ümummilli Lider Heydər Əliyev çox tələbkər, müasir zövqlü oxucu idi. Onun oxucu tələbatını ödəmək çox çətin idi. Fəxr edirəm ki, bu qəzetə rəhbərliyim Ümummilli Lider tərəfindən müsbət qiymətləndirilib. Ulu Öndər Heydər Əliyev “Səs” qəzetini özünə ən doğma və əziz mətbu orqan saydığını deyib, “Səs” qəzetinin tarixə düşdüyünü bəyan edib. Bir daha qeyd edirəm ki, bu, mənim üçün də, qəzetimizin bütün oxucuları üçün də, əməkdaşları üçün də çox dəyərli, çox yüksək bir qiymətdir.

Vaxtilə və indi “Səs” qəzetində işləyənlərin, bu qəzetlə nə vaxtsa əməkdaşlıq edənlərin hamısını ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Bu, hamımızın bayramıdır, bütün mətbuatımızın bayramıdır. O insanlardan bəzilərini bu gün xatırlamaq yerinə düşər: Əli Nəğiyev, Səyyad Aran, Siyavuş Novruzov, Abdin Fərzəliyev, Eldar Baxış, Teyfur Çələbi, Hacıbala Abutalıbov, Hüseyn Paşayev, Valeh Məhərrəmli, Zümrüd Bayramova, Rəşad Quliyev, Rəfiqə Hüseynova, Ariz Abduləliyev, Bəhruz Quliyev... və onlarla başqaları. Bu qəzetdə qazanılan təcrübə peşəkar qələm təcrübəsidir, peşəkar jurnalist təcrübəsidir, mən deyərdim ki, bir məktəbdir.

Həyatımın 13 ilini “Səs” qəzetində Baş redaktor işləmişəm. Bu illəri ömrümün ən mənalı, ən dəyərli illəri sayıram. Həmişə çalışmışam ki, bu qəzetə Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətin verdiyi qiyməti, etimadı öz işimlə doğruldum. 13 il bu, necə dəyərlər, bir igidin ömrüdür. Mən bu illərimi “Səs” qəzetinə sərf etməyimlə fəxr edirəm, qürur duyuram. Bu qəzet yarandığı ilk gündən tutduğu obyektiv və sağlam mövqeyinə bu gün də sadıqdır. “Səs”in bütün keçmiş və indiki əməkdaşlarını bağırma basıram, onları təbrik edirəm. Hamısına cansağlığı və şəərəfli, məsuliyyətli işlərində yeni-yeni nailiyyətlər arzulayıram. Səsiniz mətbuatdan əskik olmasın!

Sevinc Fətəliyeva: “Azərbaycan dünya miqyasında yüksək nüfuza malik bir ölkədir”



nin dövlət və hökumət başçılarından Prezident İlham Əliyevlə görüşərək mühüm regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparmaları və müvafiq ikitərəfli razılaşmaların imzalanması beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir.

Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində işğalçı Ermənistan dövlətinin küncə sıxışdırılmış vəziyyətdə qalmaqda davam etdiyini deyən Sevinc Fətəliyeva bildirib ki, indi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir. Prezidentimizin hücum diplomatiyasına uyğun olaraq Heydər Əliyev Fondunun fəal işi nəticəsində Xocalı soyqırımını dünyanın ondan çox ölkəsinin parlamenti, eləcə də ABŞ-in iyirmidən artıq ştatı tərəfindən tanınıb. Dünyanın nüfuzlu ekspertlərinin hesab etdiyi kimi, Ermənistanın mövqeyi xeyli zəiflədilib. Hətta işğalçı dövlətə bir vaxtlar havadarlıq etmiş ölkələrin regional məsələlərdə məhz Azərbaycan Prezidenti ilə məsləhətləşməyə üstünlük vermələri və paralel olaraq Ermənistanı perspektivsiz ölkə hesab etmələri onun oyundan kənarda qal-

masına səbəb olub. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmasa da, ötən ilin aprel ayında gedən döyüşlərdə aldığı zərbə ona böyük dərs oldu. İndi işğalçı dövlət çox yaxşı dərk edir ki, Azərbaycana qarşı növbəti belə təxribat uğursuz nəticələnəcək və bu, onların sonu ola bilər. Münaqişənin həllinə dair ədalətli mövqə Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasından sonra zirvə toplantıları və xarici işlər nazirləri səviyyəsində qəbul olunan sənədlərdə də davamlı şəkildə öz təsbitini tapır. Qoşulmama Hərəkatının XVII Zirvə toplantısının mühüm nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərarıdır. Ölkəmizə olan etimadın və onun artan nüfuzunun göstəricisidir ki, təsisata qısa müddət ərzində üzv olmağımıza baxmayaraq, ölkəmizin sədrliyi yekdilliklə dəstəkləndi. “Düşünürəm ki, ölkəmizin sədrliyi müddətində bir çox məsələlərin həlli istiqamətində müsbət nəticələr əldə olunacaq. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayan bu Hərəkatın prinsiplərinə uyğun olaraq, Azərbaycan dünyada sülhün bərqərar olmasına öz töhfəsini verəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Səs ideoloji dayaqları müstəqillik, azərbaycançılıq, sosial inkişaf, siyasi və iqtisadi islahatlar olan Yeni Azərbaycan Partiyası mövcud olduğu dövrdə ölkəmiz sürətli inkişafa nail olub. Öz tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayan Azərbaycan, müasir dünyamızda elə bir etibarlı imic qazanıb ki, bu prosesdə YAP-ın böyük rolu müstəsna. YAP-ın müştəşkil fəaliyyəti, öz Liderinə sdaqəti nəticəsində, ölkəmiz bütün sahələrdə daha böyük nailiyyətlər qazanır.

Azərbaycan dövlətinin müstəqilliyinin qorunub-saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan YAP Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılıb. Bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan YAP yarandığı zamandan həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Qazandığı nailiyyətlər, Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olmuşdur. Bu uğur, mövqe və əldə etdiyi nailiyyətlər YAP-ın fəaliyyətinin məntiqi nəticəsidir ki, reallıq və əməl müstəqil, sürətlə inkişaf edən və modernləşən Azərbaycanın simasında təzahür olunur. Ötən 15 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu daha da möhkəmləndirib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayan partiyanın qərarları Azərbaycanın inkişafına töhfə verib. Yaradılma tarixinə nəzər salsaq, görürük ki, YAP ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda, 1992-ci ilin noyabr ayının 21-də yaradıldı. 1992-ci ildə yaradılan YAP-ın tarixi hadisəyə çevrildiyini çıxışlarının birində vurğulayan Cənab Prezident bir neçə aydan sonra xalqın istəyi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyini və ölkəmizin inkişaf yoluna qədəm qoymuşunu bildirib: “AXC-Müsavat cütüylü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərkiləşdirildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayagımızdır. Ölkə konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcridəndən çıxıb dünyaya qoşuldu və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı”.

1993-cü ildən ölkədə aparılan işlər, görülən tədbirlər bugünkü reallıqları təmin edir. “1993-cü ildən başlayaraq, Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olmuşdur” - deyən Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz: “Məhz o illərdə - Ulu Öndər hakimiyyətə gələndən bir il sonra “Əsrin Kontraktı” imzalanmışdır. Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktıdır”.

HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR VƏ ISLAHATLAR AZƏRBAYCANIN GƏLƏCƏK İNKİŞAFINA YÖNƏLSƏ DƏ, AZƏRBAYCANI HƏLƏ QARŞIDA DAHA BÖYÜK NAILİYYƏTLƏR GÖZLƏYİR

Ulu Öndər Heydər Əliyevin quruculuq və inkişaf xəttinin davamçısı olan Prezident İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitlik və inkişafın, vətəndaş həmrəyliyi üçün təmin olunduğu güc-

Yeni Azərbaycan Partiyası fəaliyyət prinsiplərini dövlətə və xalqa xidmət üzərində qurub

İlham Əliyev: “Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır”



lü dövlətə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində, qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Bu, belə də oldu. Cənab Prezidentin “Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir”, -deməsi çox böyük əsaslara söykənir. 2003-cü ildən bu günə qədər keçən dövr Azərbaycana sürətli inkişaf mərhələsini yaşamış və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Artıq 2003-cü ildən etibarən Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Həmin illərdə insanlar ən kiçik sosial ehtiyac-

larını ödəyə bilmirdilər. Bu gün hər bir sahədə uğurlar qazanılıb. Bu gün Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır və regionun lideridir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır. Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır, dünyaya özünü demokratik ənənələrə sadıq, hüquqi və sosial dövlət kimi təqdim edir. Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdə-

ki mövqelərini getdikcə daha da möhkəmləndirir. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, iri enerji layihələr və global əhəmiyyətli iqtisadi zonalar yaradılıb. İqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması və sənayeləşmə prosesinə nail olunub. Bütün bu və ya digər amillər son 15 ilin məntiqi nəticəsidir.

Həyata keçirilən layihələr və islahatlar Azərbaycanın gələcək inkişafına yönəlsə də, hələ qarşıda daha böyük nailiyyətlər Azərbaycanı gözləyir. “Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub” - deyən Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə bu münasibətləri daha da möhkəmləndirərək, qonşu dövlətlərlə əlaqələrimizin daha da yüksək pilləyə qalxacağını qeyd edib: “Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir”. Əlbəttə ki, ölkəmiz böyük uğurlara nail olub, Azərbaycan güclü bir dövlətə çevrilib. Bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Ölkə başçısı əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu olduğunu çıxışlarının birində belə bildirmişdi: “Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır.



Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, mənə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Xalqın partiya inamı, məhəbbəti yüksəlir və vətəninə, xalqına sevməyi hər kəs Prezident İlham Əliyev ətrafında sıx birləşir.

İnkişaf və tərəqqi yolunu tutaraq, bütün fəaliyyət prinsiplərini dövlətə və xalqa xidmət üzərində quran YAP ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır.

Nazakət ƏLƏDDİNOĞUZU

11 yanvar 2019-cu il

28 il: “Səs” qəzeti bu illəri tutduğu yola, əqidəsinə sadıqlıyı ilə zənginləşdirib



Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin Baş
redaktoru, Əməkdar jurnalist

11 yanvar 1991-ci il. Müasir Azərbaycan mətbuatının parlaq nümunələrindən biri olan “Səs” qəzeti dövlət müstəqilliyimizin yenidən bərpa olunmasından 9 ay öncə, məhz bu tarixdə “Əlinçə” Xeyriyyə Cəmiyyətinin nəşri olaraq fəaliyyətə başlayıb, keçdiyi şərəfli yol arxada qalan bu dövrü daha da zənginləşdirərək, oxucu auditoriyasının günbəgün genişlənməsinə stimül olub.

Qəzet mürəkkəb tarixi dövrdə fəaliyyətə başlayıb. O dövrdə ki, ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi tənəzzül yaşanır, söz və mətbuat azadlığından bəhs etmək qeyri-mümkün idi. Belə bir mürəkkəb zamanda həyata vəsiqə alan “Səs” qəzeti zaman-zaman təzyiqlərə məruz qalsa da, tutduğu mövqeyindən, əqidəsindən geri çəkilmədi, əksinə azad, müstəqil fikirli, vətənpərvər insanların tribunasına çevrilərək, ölkə realitələrini fəaliyyətə başladığı gündən bu günə “Qoy ədalət zəfər çalsın!” tezisini əsas prinsip kimi öndə saxlamaqla ölkə ictimaiyyətinə çatdırdı.

Artıq o vaxtdan 28 il ötür. “Keçmişimiz bu günümüz, bu günümüz sabahımız üçün əsasdır” prinsipinə söykənsək “Səs”-in dünəni, bu günü və gələcəyi ilə tam qürur duymağa haqq olduğunu böyük fəxr hissi ilə qeyd edə bilərik. Bütün fəaliyyəti boyu dövlətçiliyimizin qorunmasında böyük xidmətləri olan qəzet müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunun, eyni zamanda son 15 ildə bu xəttin uğurlu davamçısı Prezident İlham Əliyevin gördüyü işlərin, hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanımızın realitələrini ictimaiyyətə daha dolğun şəkildə çatdırılmasına səylər göstərir, səhifələrində dərc olunan yazılar oxucuların diqqətini özünə cəkməklə bir daha bu reallığı təsdiqləyir ki, çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutmaq böyük məsuliyyət, eyni zamanda, peşəkarlıq tələb edən uğurdur. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsiplərinə - obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik amillərinə verilən önəm, sözsüz ki, mətbu orqanlar arasında bu özünəməxsusluğu əldə etməyə yol açan əsaslardır.

“Səs” bu gün də yolunu uğurla davam etdirir. 28 illik təcrübəsinə arxalanaraq fəaliyyətini müasir dövrün tələblərinə uyğun təkmilləşdirən “Səs” qəzeti ölkəmizdə mövcud demokratik şəraitin əsas elementlərindən olan söz, mətbuat azadlığından istifadə edərək oxucularını daim yeni, maraqlı informasiyalarla təmin edir. Qəzetin internet saytı, “Səs” informasiya Agentliyi, “Səs” internet televiziya fəaliyyət göstərir, oxucu auditoriyasını günbəgün genişləndirmək imkanları daha da artır.

Bir mühüm məqamı da qeyd etməliyə ki, “Səs” 1992-ci ilin oktyabrında ziyalıların ulu öndər Heydər Əliyevə müraciətini və Ümummilli Liderimizin həmin müraciətə cavabını dərc etməklə dünənimizin, bu günümüzün və gələcəyimizin əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısı missiyasını şərəflə yerinə yetirib və bu gün də səhifələrində həmin müraciət əsasında 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyasının gördüyü işlər önəmli yer tutur. Heç şübhəsiz ki, “Səs” qəzeti hələ bundan sonra da uzun illər Azərbaycan xalqına, dövlətinə şərəflə xidmət edəcək. Qəzetin baş redaktoru Bəhruz Quliyev başda olmaqla bütün kollektivi bu tarixi gün münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır, “qələminiz iti, sözünüz kəsərli olsun” deyirlik.

Ermənistan hökumətindən açıqlama: Ölkədə “orqan mafiyası” fəallaşmış!

Ermənistan hökumətinin iclasında çıxış edən baş nazirin birinci müavini Ararat Mirzoyan bildirib ki, son vaxtlar bu ölkədə “orqan mafiyası”nın fəallaşması ilə bağlı faktlar artmaqdadır. Onun sözlərinə görə, bu cinayətkar qrupun qurbanları övladlığa götürülən kimsəsiz uşaqlar olur.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, hökumət rəsmisi bu narahatlığını Ailə Məcəlləsinin müzakirəsi zamanı ifadə edib. A.Mirzoyan vurğulayıb ki, onun bu nəticəyə gəlməsinin səbəbi son aylar daxil olan məlumatlarla bağlı aparıldığı araşdırma. Mafiya üzvləri övladlığa götürmə adı ilə azyaşlıların orqanlarını satışı çıxarırlar. “Bir çox hallarda uşaqların övladlığa götürülməsinin səbəbi məhz bununla bağlıdır” deyən baş nazirin birinci müavini Paşinyanın cavabı belə olub: “Sizin sözlərinizdən sonra mənim qan təzyiqim qalxdı.”

Paşinyanın əsəbi olduğunu görən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan isə bəyan edib ki, erməni uşaqlarının “orqan mafiyası” tərəfindən övladlığa götürülərək xarici ölkələrə aparılması haqqıqətə uyğun deyil. Ölkənin baş prokuroru da vəziyyətə tam nəzarət etdiyini əlavə edib.



Ermənistanda çağırışçıları hərbi komissarlığa aparan avtobusa hücum edilib. Avtomobildə olan bir qrup gənc nəqliyyat vasitəsinə əhatəyə alıb. Yol kəsişmələrindən birində onun dayanmasından istifadə edərək qapıların açılması tələbi ilə avtobusu yumruqlamağa başlayıblar.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, insidentin səbəbkərləri qapıları zorla açaraq içəridə olan komissarlıq nümayəndəsini döyüb, sürücüyə hücum ediblər. Bundan başqa onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayışı pozub, eləcə də Müdafiə Nazirliyinin məşinına ciddi ziyan vurublar. Artıq polis insidenti törədənərdən 40 yaşlı Qor Akopyanı və 22 yaşlı Merujan Vskanyanı saxlayıb. Hadisənin digər iştirakçıları isə gizlənilir. Qor Akopyan dindirilmə zamanı bildirib ki,

Ermənistanda valideynlər övladlarının hərbi xidmətə getməsinə etiraz edir

bu addımı bacısı oğlunun hərbi xidmətə aparılmasına etiraz olaraq atıb. Onun açıqlamasının cəmiyyətə mənfi təsir etməməsi üçün güc strukturları insidentə başqa don geyindirməyə çalışırlar.

Hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, hökumət insanları elə bir həddə çatdırıb ki, artıq heç kim övladını, yaxınını əsgər görmək istəmir. Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin də sayı artır. Hərbiçilər bölmələrdəki ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən beziblər. Şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim

“28 yaşlı “Səs” müasir tariximizin hesabat salnaməsidir”

Elə kütləvi informasiya vasitələri var ki, onların yaranmaları və fəaliyyətləri konkret ideoloji missiya daşıyır. Azərbaycanda bu cür media orqanlarının mövcudluğu sevindirici və qürurvericidir. 28 yaşlı tamam olan “Səs” qəzeti də missiyasının aliliyi baxımından fəxarətlə yada salınan nəşrlərimizdəndir.

“Səs” qəzeti çox çətin şəraitdə, müasir mətbu ənənələrimizin tam formalaşmadığı bir dövrdə işə başladı. 28 il əvvəl ictimai-siyasi mühitin ağırılığını nəzərdən keçirərək, tam qətiyyətlə söyləmək mümkündür ki, “Səs” medianın xalq və dövlətçilik naminə köklənmə nümunəsi olub.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa və dəst-xəttə sadıqlıq böyük fədakarlıqdır. Bu gün “Səs” əməksevər insanların Ulu Öndərin ideyalarına, Prezident İlham Əliyevin apardığı siyasətə sadıqlıq ruhunu yaşadan fədakarlıq məhsulu kimi diqqət cəkməkdədir. Nəşrin kollektivinin hər bir üzvünün qəzetin təkarsız və bənzərsiz missiyaya sahibliyində müstəsna rolu var. Onlar zəhmətləri ilə jurnalist peşəkarlığını milli maraqlar naminə istifadənin örnəyini yaradıblar. Heç şübhəsiz, 28 ilin sevincindən ən böyük pay sahibi də onlardır.

Dövlətçilik ideallarına sadıqlıyı media peşəkarlığı ilə çulğalaşdırmaq “Səs” qəzetinə gəniş oxucu auditoriyası qazandırır. Nəşr, nəinki oxucularının sevimlisidir, bütövlükdə, Azərbaycan cəmiyyətində qəbul edilən oturuşmuş mətbuat orqanıdır. Onunla bağlı hər bir ələmətdar hadisə tarixi yaşantımızın xatırlanma ümmanıdır. Bəli, 28 yaşlı “Səs” müasir tariximizin hesabat salnaməsidir. Əminəm ki, qəzetin qarşıdakı fəaliyyəti də, bu baxımdan əhəmiyyətli olacaqdır.

“Səs” qəzetinin rəhbərliyini və əməksevər kollektivini nəşrin fəaliyyətə başlamasının 28 illiyi münasibəti ilə ürekdən təbrik edirəm. Onlara tutduqları yolda yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı arzulayıram!

Hikmət Babaoğlu: “Səs” hər zaman öz dəst-xətti ilə fərqlənmiş qəzetlərdən biridir

Müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olmuş “Səs” qəzetinin ilk sayının çapdan çıxmasından 28 il ötür. 1991-ci il yanvarın 11-də ilk sayı çapdan çıxan “Səs” hər zaman öz xüsusi mövqeyi, işi və dəst-xətilə fərqlənmiş qəzetlərdən biridir”. Bunu SİA-ya Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu “Səs” qəzetinin 28 illik yubileyi münasibətilə təbriklərini bildirərkən deyib.

Baş redaktor deyib ki, fəaliyyətə başladığı dövrün gərgin ictimai-siyasi şərtlərinə, üzləşdiyi çətinliklərə baxmayaraq, “Səs” qəzeti ölkəmizdə baş verən mürəkkəb kateklizmlər dövründə ictimai rəyin düzgün əsaslarda formalaşmasına, Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına və Ulu öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasına xidmət edən bir mövqe tutub. Mətbuatımızın ən çətin vaxtlarında, demək olar ki, gündəlik mətbuatın olmadığı bir zamanda Azərbaycanın geniş oxucu kütləsinin çox maraqla, həvəslə növbəti nömrəsinin nəşrini gözlədiyi qəzetlərdən biri də məhz “Səs” qəzeti olub.

“Səs” Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında, ictimai münasibətlərdə obyektivliyin və şəffaflığın ortaya qoyulmasında xüsusi xidməti olan bir qəzetdir.

Bu qəzet heç zaman tək cəmiyyəti obyektiv, qərəzsiz informasiya ilə təmin etməklə öz funksiyasını bitmiş hesab etməyib. O, eyni zamanda, konkret mövqe ortaya qoymaqla, cəmiyyətin siyasi tənəkkürünün düzgün əsaslarda formalaşmasına təsir göstərmiş qəzetlərdəndir. “Səs” qəzeti ölkəmizdə baş verən siyasi proseslərin, tələyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi olmağı bacarıb. Mövzu rəngarəngliyi, tariximizə, milli dəyərlərimizə göstərdiyi həssaslıq, dövlətçiliyimizin qorunmasında tutduğu düzgün mövqeyi və tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti də qəzetin daha çox maraq toplanmasına səbəb olub.

Milli mətbuatımızın inkişafında xüsusi yeri olan “Səs” qəzetinin milli jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan bir çox həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda fəaliyyət göstərsələr də, “Səs” qəzetinin “mətbəx”ində qazandıqları təcrübə ilə özlərini doğrultmağa davam edirlər.

Çox şadam ki, bir jurnalist kimi püxtələşdiyim dövrün böyük bir hissəsi məhz mənə doğma olan “Səs” qəzeti ilə bağlıdır.

“Səs” qəzetinin ilk sayının çapdan çıxmasından 28-ci ildönümü münasibətilə qəzetin Baş redaktoru, hörmətli ziyalımız Bəhruz Quliyevi və qəzetin kollektivini təbrik edir, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıram”.



Əflatun Amaşov,
Azərbaycan Mətbuat
Şurasının sədri,
Milli Məclisin deputatı



kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər. Son bir ildə 213 belə fakt qeydə alınıb.

BƏHRUZ QULİYEV: “Səs” qəzeti Azərbaycan mətbuatına bir çox önəmli ənənələr gətirib”

- Bəhrüz müəllim, “Səs” qəzeti 28 yaşına qədəm qoyur və sizcə, bu tarixi mətbu orqanın yaranması dövrün hansı zərurətlərindən doğub?

- Əlbəttə ki, “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatının qaranquşlarından hesab olunur və bu qəzet, ictimai-siyasi mətbu orqanı kimi, 1990-cı ilin noyabrında “Əlinçə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən isə dərcinə başlanılıb. Yəni qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvəl təsadüf edir. Qəzetin əsas məramı Ulu Öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması idi və bu amil müqəddəs missiya kimi yerinə yetirilib. Ümumiyyətlə, istər yarandığı vaxtlarda, istərsə də hazırkı dövrdə “Səs” qəzetinin ətrafında Ulu Öndəri sevenlər cəmləşib. Həmçinin, bütün zamanlardakı fəaliyyətinə nəzər salarkən, deyərdim ki, qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şəərəflə, vicdanla və mərdliklə yerinə yetirib. Qəzetimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, Onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Bu, danılmaz faktdır. Həmin dövrlərdə ziyalıların Heydər Əliyevə müraciəti, Ulu Öndərin isə ziyalıları cavabı, məhz “Səs” qəzetində dərc olundu və bu addım sonradan ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklərə səbəb oldu. Məhz bu xidmətin nəticəsidir ki, Ulu Öndər Heydər Əliyev öz çıxışlarında, hər zaman vurğulayırdı ki, “Səs” qəzeti onun üçün ən əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. Onun bu uzaqgörənliyi hazırda reallaşmış və təsdiqini tapıb.

- Bir çox tanınmış jurnalistlər də etiraf edirlər ki, “Səs” qəzeti bir əqidə, mübarizlik məktəbidir, bu fikri necə şərh edərdiniz?

-Tamamla doğrudur. Bilirsiniz, “Səs” qəzeti o qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. Yəni müxalifət qəzeti kimi işıq üzü görərək, çətin dövrlərin enişli-yoxuşlu yollarını keçib. Əbəş yerə deyil ki, yarandığı dövrlərdə “Səs” qəzeti dəfələrlə hücumlara və təzyiqlərə məruz qalıb. Hətta redaksiyaya o zamankı iqtidarın silahlı hücumları da olub. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib, əksinə, yoluna daha qətiyyətlə, mübarizəylə davam edib. Bu baxımdan, “Səs” qəzeti iqtidara müxalif olub və indiki bəzi müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə və xalqa müxalif mövqedə dayanmayıb. Ona görə də istər müxalifət mətbuatı olduğu zamanlarda, istərsə də iqtidar mətbuatı olduqdan sonra “Səs” Azərbaycan mediasına bir mayak olaraq, hətta müxalif mövqedə olmaqla da, xalqa xidmət etməyin ənənəsini yaratdı.

- “Səs” qəzetinin 28 illik ömür yoluna bir nəzər salmanızı xahiş edərdik...

-“Səs” qəzeti yarandığı gündən yenilənməyə meyilli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb. Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında “Səs” informasiya



Müəssisimiz “Səs” qəzetinin Baş redaktoru Bəhrüz Quliyevdir

Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün “Səs” informasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq. Ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirilir. Ümumiyyətlə, “Səs” qəzeti mütəmadi olaraq regionların sosial-iqtisadi inkişafı, problemlər və əldə olunan uğurlarla bağlı dəyirmi masalar təşkil edib. “Səs” qəzetinin redaksiyası hər zaman ictimai fikri maraqlandıran ən aktual məsələlərlə bağlı görkəmli ictimai-siyasi xadimlər, deputatlar və hökumət təmsilçilərinin iştirakı ilə keçirilən müzakirələrin ünvanına çevrilib. Ölkə mətbuatında ilk dəyirmi masaların keçirilməsi təşəbbüsünü də, məhz “Səs” qəzeti irəli sürərək reallaşdırıb.

Beləliklə, “Səs” ictimai-siyasi qəzet kimi üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışıb. Əminəm ki, bundan sonra da “Səs” qəzeti öz ənənəsinə sadıq qalacaq, özünəməxsusluğunu qoruyub-saxlamaqla, müasir zamanın yeniliklərində öz sözünü deməyi, dövlətçilik uğrunda mübarizəsini və fəaliyyətini davam etdirəcək.

- Qəzetin bazasında inkişaf edən yeniliklərdən danışdınız. Necə fikirləşirsiniz, SİA və SƏS TV internet televiziyası özünü oxucuları və tamaşaçıları qarşısında hansı fəaliyyətləri ilə doğruldub?

- İfadə azadlığı şəraitində ölkədə çoxsaylı internet portalının olması sağlam rəqabətə imkan yaradır. Sağlam rəqabətdə SİA-nın da öz dəsti-xətti, öz yeri var. Mən deyə bilmərəm ki, SİA ölkənin aparıcı agentliklərindən biridir. Bu, təkəbbür, yersiz və subyektiv fikir olar. Hesab edirəm ki, SİA və SƏS TV kifayət qədər auditoriyaya sahibləne bilib, onun öz oxucu və tamaşaçı auditoriyası var. SİA və SƏS TV bu gün müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir. Bir məqama toxunaraq, demək istərdim ki, SİA-da, yaxud da SƏS TV-də günün tələbinə aid hər hansı bir problemə elə həssaslıqla toxunulur ki, sonradan bu amil həm auditoriyamızda, həm də ictimaiyyətdə uzun illər unudulmayacaq hissələr doğurur. Məhz bu nüansın özü də, “Səs” qəzeti məktəbinin bir parçasıdır.

- Bəhrüz müəllim, hazırda müasir Azərbaycan mətbuatının ümumi vəziyyətini necə şərh edərdiniz?

- Bu gün Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib.

Prezident İlham Əliyev mediaya xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb. Bundan əvvəl, 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Sadəcə, bu gün Azərbaycan mətbuatının özündən qaynaqlanan bir sıra problemləri var. Bu problemləri mətbuat özü tədricən aradan qaldırmalıdır və qaldırır da...

Məsələn, reketçilik yazılı mətbuatdan artıq internet portallara keçib və çox təəssüf ki, bəzi internet media orqanlarında bunu açıq müşahidə edirik. Belə problemlərlə mübarizə aparmağa ehtiyac var idi və ötən ilin son aylarında biz həmin mübarizənin nəticələrini gördük. Reketçiliklə mübarizədə görülən işlər, hesab edirəm ki, öz müsbət nəticələrini verməyə başlayıb. Digər tərəfdən, mətbuatımızın dünyaya tam inteqrasiya etdiyini, dünya mətbuatı ilə tam ayaqlaşdığını da söyləmək olmaz, bu sahədə də çatışmazlıqlar var. Əlbəttə ki, zaman-zaman bu çatışmazlıqların da aradan qalxacağı şübhəsizdir. Çünki dövlət də daim mətbuatın inkişafına və jurnalistlərin sosial problemlərinin həllinə çalışır. 2013 və 2017-ci illərdə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün jurnalistlər mənzillə təmin olundu, növbəti bina da tikilmək üzrədir. Demək istədiyim odur ki, əgər dövlətimiz bu kimi müdərəqqi addımları atırsa, bu addımlar jurnalist təşkilatları arasında dinamika yaradır və onlara stimül verir. Ancaq biz, əldə edilən uğurlarla kifayətlənməməli, daim öyrənməli, problemlərin aradan qaldırılması istiqamətində mətbuat olaraq daha çox çalışmalıyıq. Məhz bu halda, mediamızın daha sürətli inkişafına və tərəqqisinə nail ola bilərik. Düşünürəm ki, biz bu amili öz məsləkimizə kredo kimi aid etməliyik.

- “Səs” qəzetinin gələcək planları, reallaşdırmağa hesabladığı arzuları nədən ibarətdir?

- Əlbəttə, gələcəyə inamla addımlamaq üçün, bu istiqamətdə yeniliklərin zəruriliyinə hər zaman ehtiyac var. Bu baxımdan, bizim də bir sıra layihələrimiz, planlarımız hər zaman olub və olacaqdır. İlk növbədə, çalışacağıq ki, ümumi xarakterli problemlərin işıqlandırılması, görülən işlərin zamanında ictimaiyyətə çatdırılması istiqamətində öz yolumuzu davam etdirək. Belə bir deyim var: “Mətbuat cəmiyyətin güzgüsüdür”. Ona görə də hesab edirəm ki, rəhbərlik etdiyim mətbu orqanı ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Bu bərdə Cənab Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb. Hesab edirəm ki, “Səs” qəzeti bu gün ictimai nəzarət funksiyasını da yerinə yetirməyi bacarmalıdır və buna maksimum qaydada çalışır. Bu istiqamətdə yolumuzu davam etdirərək qəzetlə yanaşı, SİA və SƏS TV-nin inkişafını, yeniliklərimizi də oxucu auditoriyamıza təqdim etməkdə davam edəcəyik. Fürsətdən istifadə edərək, bütün kollektivimizi qəzetimizin 28-ci ildönümü münasibəti ilə təbrik edir və fəaliyyətlərində davamlı uğurlar, səslərinin daim ucadan gəlməsini arzu edirəm.

Rövşən RƏSULOY



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

“SƏS”çi olmaq nədir?

28-ci yaşına çatdı “SƏS”imiz... Əslində, 28 rəqəmi ümumi baxışda az bir rəqəm sayılsa da, bu rəqəmi 1-dən 28-qədər keçilmiş illərə aid etdikdə qarşıda nəhəng bir epoxa canlanır - “SƏS” məktəbi... Və bu amili konkret xarakterik xüsusiyyətlərə səciyyələndən dövr kimi də təqdim etmək olar. Ötən 28 ildə keçilmiş enişli-yoxuşlu, mübarizəli, çarpışmalı bir yolda nə qədər xatirələr, tarixi aspektlər dayanır...

Xatirələrlə yanaşı, bəlkə də bir çoxlarında yaranan sual da təqribən belə səslənir - axı “SƏS”çi olmaq nədir? Bu sualı cavablandırarkən, dəyə bilirik ki, “SƏS”çi olmaq qorxmadan, çəkinmədən həqiqəti yazmaq, rəqibi ilə üz-üzə mübarizə aparmaq deməkdir. “SƏS”çi olmaq, əqidə və iradəsi ilə seçilmək, xidmət göstərdiyi ideologiya uğrunda küllüq vurmaq deməkdir. “SƏS”çi olmaq, bir ailə olmaq deməkdir!

O da əbəş deyil ki, hazırda da “SƏS”də bu qəzetin yarandığı vaxtıdan hazırkı dövrə qədər çalışan jurnalistlərimiz fəaliyyət göstərməkdədirlər və onlar, bu mətbu orqanın - mübarizlik, siyasi əqidə məktəbinin ilk müdaviimləri olaraq, yeni nəsillə estafeti ötürməkdədirlər. Bu gün onlar özlərində tarixi “SƏS”in canlı obrazını yaşadırlar - Valeh Məhərrəmli, Zümrüd Bayramova, Rəfiqə Hüseynova... Bu, həm də digər media qurumlarında olmayan ənənədir. Əlbəttə ki, qəzetimizin ilk baş redaktoru Ağabəy Əsgərovun timsalında formalaşan bu dönməz əqidə məktəbi onlarla belə jurnalistlərə ö xeyir-duasını verib, peşə fəaliyyətinə işıq saçıb. Bu qəzetdə uzun illərdir fəaliyyət göstərmiş həmkarlarımız var ki, onlar sonrakı illərdə də “SƏS” adlı ATA OCAĞINI unutmur. Rəsim Quliyev, Hüseyn Paşayev, Ariz Abdulləliyev, Sabir Şahtaxtı, Məhərrəm Əşurov, Rəhil Kətanov, Elşən Pulkənd, Vüsalə Hüseynova, Aytən Səmədova, Rəfət Gülməmmədov, rəhmətlik Əli Bayramov, sonrakı illərdə isə Naib Niftəliyev, Rəfət Əhmədov, Tapdıq Qurbanlı, Səvda Əsgərova, Elşad Hacıyev və daha kimlər... kimlər...

Ümumiyyətlə götürükdə, qəzetimizin yalnız jurnalistləri deyil, həm də texniki əməkdaşları da, bir yumruq kimi, çiyin-çiyinə, gecəli-gündüzlü ölkəmizin siyasi-ictimai proseslərində yorulmaz fəaliyyətlərini göstəriblər və bu gün də həmin əməkdaşlarımızın bir hissəsi bizlərlə yanaşı “SƏS” adlı ata ocağının ilıq nəfəsi ətrafında cəmləşiblər - Almas Osmanova, Afət Tahirqızı, Məhərrəm Cəfərova, Sədaqət Bayramova...

Bu gün Fətulla Həsənov, Nəzakət Bayramova, İlham Əliyev, Gülyanə Ağakarimova, Mətləb Salahov və bəndəniz də jurnalist olaraq müqəddəs işin öhdəsindən layiqincə gəlirik...

Bəli, bu, böyük bir “SƏS” ailəsidir ki, məhz bu ocaqda, özünün ikinci evində bir amal ətrafında birləşib. Yeri gəlmişkən, “SƏS” qəzeti həm də ideoloji məktəb hesab edilən bir mətbu orqanıdır ki, bu ailənin illərdən bəri maraqlı, unudulmayacaq xatirələri yaşayır. Hətta deyərdik ki, qəzetimizi yaşadan məqamlardan biri də məhz bu xatirələrimizdir.

Baş redaktorumuz, artıq “SƏS”ə rəhbərliyinin 14-cü ilinə qədəm qoymuş Bəhrüz Quliyev bütün mənələrdə keçmiş, yaşanmış və bu gün də yaşadılan tariximizə xüsusi önəm verir. İstər jurnalistlərimizin özəl günlərində, istərsə də digər hallarda Bəhrüz müəllim öz təşkilatçılıq bacarığı ilə daim öndə olur, kollektivi üçün öz təşəbbüslərini ən yüksək səviyyədə reallaşdırır. Bizləri birləşdirən amillərdən biri də məhz budur. Ona görə də biz öz qəzetimizə ikinci evimiz və ata ocağımız deyirik.

Lakin sonda daha bir özəlliyi qeyd etməyi özümə borc bildim. Müxtəlif səbəblərdən, yeni hərdən elə olur ki, “SƏS”də fəaliyyət göstərmiş bir jurnalist müəyyən aralıqla qəzetdən gedir və s. Ancaq bu qəzetin elə güclü, hətta əsrarəngiz cəzbətmə qüvvəsi var ki, o, yenidən bu mətbu orqana geri dönərək, fəaliyyətini burada davam etdirir. Hətta özünü bu qəzetdən kənar media qurumunda görməyərək, fəaliyyətini son ana qədər məhz burada aparmaq istədiklərini dəyənələr də var ki, bu amilin özü artıq “SƏS”in necə bir böyük məktəb olduğunu sübuta yetirir.

Beləliklə, 28-ci ildönümü bizlərin də “SƏS”dəki fəaliyyət illərimizin üzərinə əlavə olunur, necə deyərlər, iş, peşə stajımız artır. Stajımız artdıqca isə, biz bu məktəbə daha çox bağlanırıq. Bu məktəbin əbədi, dəyişməz və ATA OCAĞI kimi qalması üçün...

"SƏS" QƏZETİ - 28 İL

GÜCLÜ AZƏRBAYCAN UĞRUNDA!

2019-cu il yanvarın 11-i Azərbaycan mətbuat tarixində növbəti əlamətdar hadisə ilə yadda qaldı. Bu möhtəşəm tarix "SƏS" qəzetinin ilk sayının çapdan çıxmasından nə az-nə də çox, düz 28 ilinin tamam olması ilə bağlıdır. Belə ki, bu tarixdən keçən 28 ildə Azərbaycan mətbuatı ilə birgə "SƏS" qəzeti kifayət qədər şərəfli bir yol, bir əqidə məktəbi qət edib. Məhz Azərbaycanın müstəqilliyi ilə yaşadı olan bu qəzet, bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması uğrunda, sözün əsl mənasında, döyüşüb və çarpışıb. Əlbəttə ki, belə bir şərəf yolu-nu keçmək, heç də, hər bir mətbuata müyəsər olmur...

Müstəqil mətbuatımızın ilk qaranquşu

"SƏS" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci ilin 11 yanvar tarixindən isə dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 minarəsi tirajla dərc olunub. Ağabəy Əsgərovun baş redaktorluğu ilə nəşr olunan "SƏS" qəzeti 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. Bir sıra hallarda tiraj sayı, hətta 35 mini də keçib. "SƏS" 1994-cü ildən 16 səhifə həcmində çap olunmaqla yanaşı, 1998-ci ildən etibarən gündəlik işıq üzü görməyə başlayıb.

1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəzilərinin adlarını çəkirik: Əli Əhmədov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Əli Nağıyev, Murtuz Ələsgərov, Əli Həsənov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları...

Qəzet, yarandığı vaxtdan Ulu Öndər Heydər Əliyevin müdafiəçisi, siyasi ideyalarının dönməz dəstəkçisi rolunda çıxış edib, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. "SƏS"-in 1991-93-cü illərdəki saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək, ölkə ictimaiyyətinə çatdırıb.

1993-cü ilin iyunundan başlayaraq, "SƏS" qəzeti hakim Yeni Azərbaycan Partiyasının informasiya bazası rolunu oynayır və partiya yarandıqdan sonra onun əsas mətbu rəpuru kimi fəaliyyətini davam etdirir. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş diapazonda işıqlandırır.

1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalisının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı da, məhz "SƏS" qəzetində dərc olunub. Halbuki bir sıra mətbu orqanlar həmin tarixi müraciəti dərc etməkdən ya müxtəlif bəhanələr gətirərək çəkinir, ya



da açıq-aşkar bundan imtina edirdilər və bu imtinalarını o zamankı iqtidardan qorxduqları üçün etdiklərini deyirdilər. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra, bu mətbu orqanı özünü üçün doğma qəzet adlandırır və qeyd edib ki, "SƏS" qəzeti tarixə düşmüş bir qəzetdir.

Dahi Öndər Heydər Əliyevin Prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra, qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Qəzetdə ölkədəki mövcud problemlər və onların həlli yolları haqda müxtəlif ziyalıların, mütəxəssislərin yazıları və müsahibələri dərc olunub. Həmçinin, dövlətin, prezidentin və partiyanın fəaliyyəti haqda xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyasını davam etdirir.

Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan "SƏS" qəzeti hazırda da eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün, mütəmadi olaraq, medialayihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır.

Hazırda qəzet gündəlik 5500 tirajla nəşr olunur, redaksiyanın heyəti isə 40 nəfərə yaxındır. Belə ki, ölkənin bir sıra bölgələrində müxbir postları var. Qəzetin onlayn variantı və internet saytı (ses-news.az, sesqazeti.az)

fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da onlayn və internet saytı vasitəsilə qəzeti izləmək imkanına malik olurlar.

"SƏS" qəzetinin yaranma zərurəti nədən meydana çıxdı? - Tarixi aspekt

"SƏS" qəzetinin yaranma tarixi, onun məramı və aspekti 1990-cı illərin hadisələri ilə, Azərbaycanda milli-azadlıq hərəkatının başlaması ilə bağlıdır. Hərəkatın ilk dövrlərində ermənilər tərəfindən dağıntılara məruz qalan sərhədyanı rayonlara, kəndlərə kömək

sanların üzleşdikləri çətinlikləri real şəkildə geniş ictimaiyyətə çatdıraraq yeganə mətbu orqanı isə "SƏS" qəzeti idi. Bu baxımdan, "SƏS" qəzeti o zaman Azərbaycanda daha çox oxunan, bir nömrəli qəzet sayılırdı. Bütün insanlar, xüsusilə də, ölkədə gedən ictimai-siyasi, proseslərdən real, düzgün məlumat əldə etmək istəyənlər, məhz "SƏS" qəzetini oxuyurdular.

"SƏS" qəzetinin tarixi qəzet olmasını da bu faktor təşkil edir. Onun xalq və dövlət üçün göstərdiyi fəaliyyətinin ən yüksək qiymətini Ümummilli Liderimiz Heydər Əliyev verib. Heydər Əliyev çıxışlarında, o cümlədən, Yeni Azərbaycan Partiyasının qurultaylarında "SƏS" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Çünki "SƏS" qəzetinin YAP-ın formalaşmasında xüsusi əhəmiyyətli siyasi, həmçinin, mədəni rolu olub.

Müstəqillik tarixinə ziyalı hərəkatı kimi düşən "91-lər"-in müraciəti, Heydər Əliyevi müdafiə edən ziyalılar zümresinin yazı və məqalələri, müsahibələri, çağırışları, bəyanatları da, məhz "SƏS" qəzetində dərc edilib.

Xalqın və YAP-ın mətbu rəpura çevrilən qəzet

"SƏS" qəzetinin keçdiyi tarixi yol, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təəvvür etmək mümkün deyil. Başqa sözlə, "SƏS" xalqın dəstəklədiyi YAP ilə ortaqlıq inkişaf yolu keçib, həlledici məqamlarda partiyanın məqsəd və məramlarının geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Ona görə də, bu qəzet həm də xalqın və YAP-ın mətbu rəpuru kimi qiymətləndirilməkdədir.

Beləliklə, vurğulandığı kimi, "SƏS" qəzeti bu gün də YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında bu qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "SƏS" qəzeti öz ardıcılığı, mübarizliyi və məqsədyönlülüylə seçilir. "Səs" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "SƏS"-in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirir.

"Qoy ədalət zəfər çalsın!"

"SƏS" qəzeti öz şüarına sədaqətini ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin və ideyalarının mübariz təbliğatçısı rolunu qətiyyətlə öz üzərinə götürməklə təsdiqləyəcək, ədalət qarçısı olduğunu müxtəlif dövrlərdə sübuta yetirib. Məhz bu mübarizlik, haqqa söykənib haqq-ədalət uğrunda mücadilənin önündə olmaq "SƏS" qəzetini populyarlaşdırıb, onun özünəməxsus oxucu auditoriyasını formalaşdırıb. Elə buna görə, YAP-ın üzvləri, fəalları, tərəfdarları, bütövlükdə, geniş ictimaiyyət "SƏS" qəzetini sevrə-sevrə oxuyur və çox

"SƏS" QƏZETİ - 28 İL

GÜCLÜ AZƏRBAYCAN UĞRUNDA!

yüksək qiymətləndirirlər.

"SƏS" qəzeti yarandığı vaxtdan başlayaraq, nəşrin baş redaktoru olmuş Ağabəy Əsgərovun gördüyü işləri isə, xüsusilə, qeyd etmək lazımdır. Məhz onun prinsipliliyi, mübarizliyi o dövrdə hakimiyyətdə olmuş şəxslərin narahatlığına səbəb olub. Yeri gəlmişkən, "SƏS"-ə qarşı yalnız AXC-Müsavat iqtidarı deyil, Mütəllibov hakimiyyəti də qısqançılıqla yanaşıb. Məsələn, çoxlarının bildiyi bir nüans da - qəzetin elə birinci nömrəsindən sonra şəxsən Mütəllibovun göstərişi ilə bağlanmasını göstərmək mümkündür. Lakin oxucuların, tanınmış ziyalıların ısrar və tələblərindən sonra, o zamankı ölkə rəhbərliyi qərarı dəyişməyə məcbur olub və qəzetin nəşri bərpa edildi. Beləliklə, istər Mütəllibov hakimiyyəti, istərsə də AXC-Müsavat iqtidarı dövrlərində "SƏS" qəzetinin nəşri bir neçə dəfə dayandırılsa da, qəzetə, jurnalistlərə dəfələrlə hücumlar edilərsə də, bu hərəkətlər qəzetin fədakar kollektivini öz haqq-ədalət yolundan, milli mücadilədən çəkəndirməyib! Bu səbəbdən, qəzet bir növ Azərbaycan mətbuatı üçün haqq-ədalət uğrunda çarpışma, mübarizə aparan qətiyyətli, iradəli, dönməz və əqidəli mətbəx rolunu oynayır. Məhz bu baxımdan, Azərbaycanın bugünkü mətbuatında da "SƏS" qəzetinin özünəməxsus yeri var.

Ulu Öndər Heydər Əliyev:
"Sən demə iki balaca otaqda da dövrün nəbzini tutan bütün problemlərə fədakarlıqla sinə gərən qəzet buraxmaq olarmış"

Heydər Əliyev ideya və idealları, Heydər Əliyev siyasəti daim təbliğ olunmalı, indiki və gələcək nəsillərə çatdırılmalı dəyərlərimizdəndir. "SƏS" bu istiqamətdə xüsusi fəallığı və peşəkarlığı ilə seçilir. Ölkədə baş verən ictimai-siyasi proseslərə doğru-düzgün və obyektiv yanaşması ilə seçilən "SƏS" qəzeti Prezidentin, eləcə də, YAP-ın bununla bağlı prinsiplial mövqeyini ardıcıl şəkildə işıqlandırır və müdafiə edir.

"SƏS" qəzeti, mütəmadi olaraq, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin, Yeni Azərbaycan Partiyası haqda xüsusi buraxılışlar və multimedia diskləri hazırlayıb, cəmiyyətə təqdim edir. Bu da insanlar arasında maraqla qarşılanır. "SƏS"-in hazırladığı kitab, film və jurnallar, bir qayda olaraq, Azərbaycan xalqına və dövlətçiliyinə, həmçinin, bu xalqın və dövlətin böyük şəxsiyyətlərinə həsr olunur. Demək olar ki, hər ildönümləri ərəfəsində "SƏS" qeyd olunan çap və multimedia məhsulları ilə bağlı təqdimatlar keçirir, sadıq oxucularına, bütövlükdə isə, cəmiyyətə keşməkeşli tarixini xatırladır.

"SƏS" qəzeti Azərbaycan mətbuatında Ulu Öndər Heydər Əliyevlə bağlı ən son xəbərləri, hadisələri operativ və obyektiv şəkildə əks etdirən yeganə qəzet olub. 1994-cü ilin 19 noyabrında YAP-ın konfransında Ümummilli Lider Heydər Əliyevin bu sözləri-



ni qəzetin fəaliyyətinə verilmiş ən böyük qiymət hesab etmək olar: "Sən demə, iki balaca otaqda da dövrün nəbzini tutan bütün problemlərə fədakarlıqla sinə gərən qəzet buraxmaq olarmış".

"Mətbuatın Dostu" adını almış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bütün KİV-lərə göstərdiyi dəstək və qayğı jurnalist mədəniyyətinin inkişafına, sivil dəyərlərə inteqrasiya prosesinin sürətlənməsinə, demokratik dəyişikliklərin, həyata keçirilən islahatların geniş əhali kütləsinə çatdırılmasında "SƏS" qəzetinin layiqli rol oynamasına öz təsirini göstərib.

Prezident İlham Əliyev:
"Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "SƏS" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır"

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çi-çəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırıl-

ması və əhaliyə çatdırılmasında "SƏS" qəzeti müstəsna rol oynayır.

XXI əsr mətbuatı çox tələbkar oxucu kütləsinə ünvanlanmış, müasir texnologiyalara yiyələnmiş və ciddi rəqəbat mühitində fəaliyyət göstərən sektora çevrilib. Qəzetin kollektivi yaradıcılıq prinsipləri və təşkilati-texniki meyarlar baxımından müasir dövrün tələbləri ilə ayaqlaşmaq sahəsində yüksək peşəkarlıq, böyük təşəbbüskarlıq nümayiş etdirir. Bu gün "SƏS" qəzetini internet şəbəkəsi vasitəsilə hər an bütün dünyada izləmək və oxumaq mümkündür.

Qəzetin müasir informasiya texnologiyalarını mənimsəmək sahəsində göstərdiyi səylər, şübhəsiz ki, təqdirəlayiqdir. Hazırda bununla bağlı qəzetin fəaliyyətində böyük tərəqqi, müsbət irəliləyiş müşahidə olunur. Artıq qəzetin bazası əsasında yaradılmış "SƏS" İnformasiya Agentliyi, "SƏS" Internet Televiziyası fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib.

Şübhə yoxdur ki, "SƏS"-in kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan növbəti həllə vacib çoxsaylı vəzifələrin öhdəsindən də bacarıqla gəlməyi məqsəd kimi qarşıya qoyub. Çünki "SƏS"-in səkkiz il öncə keçirildiyi 20 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz tarixi kəlamlarını "Səs"çilərlə bölüşüb. Təbrik məktubu ilə müraciət edən ölkə başçısı vurğulayıb: "Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan "SƏS" qəzetinin kollektivini fəaliyyətə başlamağı 20 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə - 1991-ci ilin yanvarında işıq üzünə görmüş "SƏS" qəzeti qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncə-

li vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq, öz mübariz mövqeyindən geri çəkilməmişdir".

Prezident təbrik məktubunda qeyd edib ki, müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf edib, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranıb. "Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "SƏS" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq, cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli Lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş "SƏS" qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir", - deyər tarixi təbrikdə qeyd olunmuşdu.

Ölkə Prezidenti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadıq qalmış "SƏS" qəzetinin kollektivinin bundan sonra da həqiqət qarçısı olacağına, ictimai maraqların, milli-dövlətçilik mənafeələrinin qorunmasında yüksək peşəkarlıq və prinsiplilik göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəyinə inandığını vurğulayaraq, öz təbriklərini qəzet kollektivinə çatdırıb. Əlbəttə ki, ictimai və qürur doğuran məqəmdir ki, ölkə Prezidenti İlham Əliyev ölkə mətbuatı tarixində, ilk olaraq, məhz müstəqil media orqanına xüsusi təbrik ünvanlayıb, qəzetimizin qocaman işçilərini müxtəlif fəxri adlara layiq görüb və mükafatlandırılıb.

Sonda isə bir daha Ulu Öndər Heydər Əliyevin "SƏS" qəzeti haqda söylədiyi tarixi sözləri xatırlatmaq istəyirik: "SƏS" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmədilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- "SƏS" qəzetində dərc edildi. Mən Naxçıvan-da işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "SƏS" qəzetində dərc edə bildik. Nəhayət, "SƏS" qəzeti "91-lər"-in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "SƏS" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".

Biz, Ulu Öndərimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin bu kəlamlarını özümüzə kredo kimi götürərək, fəaliyyətimizi bundan sonra da inkişaf etməyə, mübarizliyə və müasirləşməyə yönəldəcəyik! 28 yaşın mübarək, doğma "SƏS"-imiz!

Rövşən NURƏDDİNOĞLU

11 yanvar 2019-cu il

Yerli və xarici ekspertlərin 2019-cu ilə bağlı açıqlamalarına diqqət etsək, bu proqnozların hər birində cari ilin dünya siyasəti üçün gərgin olacağını görə bilərik. Hətta bəziləri bu il dünya ölkələri arasında pərdə arxası toqquşmaların, müxtəlif oyunların qurulacağını da istisna etmir.

2019-cu ilin ilk günlərindən baş verən hadisələrə nəzərən də söyləyə bilərik ki, artıq gərginlik qığılcımları özünü göstərməkdədir. Buna misal kimi Avropada gedən prosesləri, Karaqanda hadisələrini, Avropa İttifaqının İrana qarşı sanksiyalarını, eləcə də ABŞ-Türkiyə arasında baş verənləri görə bilərik. Xüsusilə də son Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələlər üzrə müşaviri Con Boltonla görüşdən imtina etməsi bunu dünya siyasətinə və eləcə də regiona təsirsiz ötürməyə cəyini deməyə əsas verir.

İki ölkə arasında münasibətlər bundan sonra necə davam edəcək?

Mövzumuza keçməmişdən öncə xatırlatma edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidentinin müşaviri ilə görüşdən imtina etməsinin səbəbi Con Boltonun Türkiyəyə səfərdən əvvəl verdiyi açıqlama olub. Belə ki, müşavir Türkiyəyə səfərdən əvvəl İsraildə olub və bildirib ki, Suriyanın şimalında kürdlərin qorunması ilə bağlı anlaşma olmadan ABŞ hərbiçiləri həmin bölgədən çıxmayacaq.

Rəcəb Tayyib Ərdoğan Boltonun bu açıqlamasına cavab olaraq isə bildirib ki, Türkiyə üçün YPG, PKK, PYD ilə İŞİD arasında heç bir fərq yoxdur: "Terrorçulardan başqa indiyədək hansı kürd öldürülüb? Hazırda Suriyanın Kobani bölgəsindən olan 200 min kürd Türkiyəyə sığınıb. Suriyada türklərin kürdləri hədəfə alması ən alçaq iftirdir. PKK/YPG-PYD-nin İŞİD-ə qarşı mübarizə apardığı da ağ yalanlardır. İŞİD-lə PKK/YPG-PYD terrorçu qruplaşmaları arasında münaqişə mənfəət uğrunda baş verir".

“ABŞ-in qoşunlarını Suriyadan çıxarmaq haqqında qərarının icrası zəifləyir”

İki ölkə arasında münasibətlərin bundan sonrakı məcrasını şərh edən politoloq Nəzakət Məmmədova deyib ki, Türkiyənin hərbi-siyasi dairələrinin yüksək rəhbərliyi arasında yeni ilin ilk öngünüyündə olduqca hərəkətlilik müşahidə olunur: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkəsinin müdafiə nazirini və baş qərargah rəisini qəbul edib. Onlar Amerika nümayəndə heyəti ilə Ankara-da keçirilən görüş barədə prezidentə məlumat veriblər. Görüş mətbuata qapalı keçirilsə də, ehtimal ki, Fəratın şərqində türk silahlı qüvvələrinin əməliyyatı məsələsi də müzakirə



ABŞ-Türkiyə münasibətlərinin regiona təsiri?

rə olunub. Ötən ilin sonlarında ABŞ öz hərbi kontingentini Suriyadan çıxarmaq barədə qərar qəbil etsə də, lakin hələ ki, qərarın icrası zəifləyir “.

“Bundan sonrakı planlar Türkiyəni qane etmir”

ABŞ prezidentinin müşaviri Con Boltonun Türkiyə səfərini uğurlu hesab etməyən politoloq deyib ki, çünki ABŞ-in bundan sonrakı planları Türkiyəni qane etmir: "Görünən odur ki, ABŞ öz hərbi kontingentini Suriyadan çıxarmaq barədə qərar qəbul etsə də, "müqəddəs yer boş qalmaz" prinsipindən çıxış edərək müttəfiq ölkələrin koalisiyası vasitəsilə orada öz planlarını davam etdirməkdə israrlıdır. Belə ki, Qasıqçı hadisəsindən sonra Ər Riyada səfər edən ABŞ dövlət katibi Pompeo Səudiyyə Ərəbistanından 100 milyon dolları PYD/PKK/YPG-yə göndərməyi tələb etdi, ardınca isə Suriyanın Ayn ul-İsa məntəqəsində Suriya rəsmiləri ilə PYD/YPG nümayəndələri görüş keçirdilər. Pompeo bu günlərdə Yaxın Şərqə səfərə gələrək bir sıra ölkələrin rəhbərləri ilə görüşlər keçirib. Məqsəd 2019-cu ilin yanvarında yaradılması nəzərdə tutulan "sünni ordusu" və ya "ərəb NATO"suna dəstək almaq ola bilər. Həmin ordunun başında isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Körfezin bəzi ərəb ölkələrinin dayanması, onun şüa İrana, eləcə də Türkiyəyə qarşı istifadə edilməsi nəzərdə tutulur".

“ABŞ PYD/YPG/PKK-nı ərəb müttəfiqlərinin himayəsinə vermək planları qurub”

Politoloqun fikrincə, görünən odur ki, ABŞ Suriyadan çıxdıqdan sonra PYD/YPG/PKK-nı atmaq yox, onu Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla ərəb müt-

təfiqlərinin himayəsinə vermək planları qurub: "Kürdlərin ilk olaraq Rusiya ilə yaxınlaşmağa can atdığı, ABŞ-in Suriyanı tərk etməsindən sonra Türkiyənin Fəratın şərqində əməliyyat keçirməsinin, bölgəyə nüfuz etməsinin qarşısını almaq üçün Kremlle danışıqlara cəhd etdiyi müşahidə olunurdu. 2018-ci il dekabrın 14-də PYD/YPG nümayəndələri Moskvaya səfəri zamanı "xarici təhlükədən", yəni Türkiyədən qorunmaq üçün ruslara yol xəritəsi də təqdim etdilər. Eyni zamanda, PYD/YPG-nin Suriya hökuməti, Əsədlə görüşərək əllərində olan əraziləri və silahları onun nəzarətinə vermək barədə danışıqlar aparması məlumdur. PYD/YPG nümayəndə heyətinin Moskvaya səfərində əsas məqsəd qeyd etdiyimiz kimi həm də Əsədlə yaxınlaşmaq üçün Kremlə danışıqlıq xahiş etmək olmuşdur və rusların bu təklifə ciddi yanaşdığı bildirilir. Yol xəritəsində yer alan müddəələrdən birincisi Türkiyə ilə Suriyanın sərhəddində, Fəratın şərqində Suriyanın hökumət qoşunlarının yerləşdirilməsi, PYD/YPG-nin də onların sıralarına daxil edilməsi olub. Görünür, PYD/YPG həm Suriya, həm də Rusiya ilə birgə ikili oyun aparmaq, bu vasitə ilə Türkiyəyə qarşı dayanmaq planları qurur. İkinci mərhələdə isə "Suriya Demokratik Qüvvələri" adlanan əsasən kürdlərdən ibarət silahlı birləşmələrin buraxılması, onlardan mülki həyata qayıtmaq istəməyənlərin Suriyanın hökumət qoşunlarına daxil edilməsidir. Bu birləşmənin buraxılması Türkiyənin tələbi idi və bununla Türkiyənin Fərat çayının şərqində həyata keçirmək istədiyi əməliyyatın qarşısı alınmağa çalışılır. Lakin ağır silahların amerikalıların özlərinə qaytarılması sual altındadır".

“Rusiya Türkiyə ilə münasibətlərini kürdlərə qurban verməyəcək”

N.Məmmədova vurğulayıb ki, PYD/YPG-nin eyni zamanda nəzarət etdikləri neft quyularını Suriya hökumətinə təhvil verməyə hazır olduqları görünür: "Lakin ən həssas məsələ

özünüidara regionda siyasi sistem məsələsidir. Onlar bütöv Suriyada yaşamaq istədiklərini bildirsələr də, şübhəsiz ki, muxtariyyət əldə etmək istəyirlər. Kürdlər yeni konstitusiyanın yaratdığı imkanlardan istifadə edərək, muxtariyyət, xüsusi status tələb edirlər, lakin Əsəd buna qarşıdır və kürdlər məhz ona bu məsələdə təsir göstərmək üçün Moskvaya yaxınlaşmağa cəhd göstərirlər. Bildiyimiz kimi ötən ilin yayında ABŞ və Türkiyə arasında Menbiç məsələsində razılıq əldə edildi. Əgər kürdlər şəhəri tərk etməsələr, Türkiyə oraya qoşun yeritmək hüququ əldə edirdi. Bu məsələ də, həllini gözləyir. Çünki Menbiç kürd yox, ərəb şəhəridir. Lakin oranı İŞİD-dən PYD/YPG birləşməsinin təmizlədiyi məlumdur.

dur. Odur ki, kürdlər buna görə xüsusi imtiyaz tələb etsə də, konkret həll yoxdur. Türkiyə həm Fəratın şərqində, həm də qərbindəki Menbiç şəhərində kürdlərin oradan çıxmayacağı halda ABŞ-dan əməliyyat aparmaq barədə razılıq alıb və hazırda onun həyata keçirilməsi üzərində iş gedir. Kürdlərin planlarından biri də Menbiçdə neytral zolaq yaratmaq, buradakı ABŞ patrul qüvvələrini Rusiya hərbi polisi ilə əvəzləməkdir. Lakin Əsəd qoşunlarının şəhərə daxil olması, eləcə də Türkiyənin bura qoşun yeritməsini kürdlər istəmir. Rusiyanın kürdlərlə separatçı danışıqlar aparması təbii ki, Türkiyə ilə müttəfiqlik münasibətləri baxımdan doğru deyil. Lakin vacib olan Suriyanın və Türkiyənin ərazi bütövlüyünün saxlanmasıdır. Kürdlər isə Rusiya ilə münasibətdə özlərini etibarsız müttəfiq kimi göstərdilər və ehtimal ki, Rusiya Türkiyə ilə münasibətlərini onlara qurban verməyəcək".

Proseslər Azərbaycana təsir edə bilirmi?

ABŞ-Türkiyə arasında gedən proseslərin Azərbaycana təsirinə gəlincə, politoloq əlavə edib ki, Yaxın Şərq mövzusu beynəlxalq siyasətin ayrı bir segmentidir və bizimlə bilavasitə əlaqəsi çox zəifdir: "Bizim yerləşdiyimiz Cənubi Qafqaz regionu isə ayrı xüsusiyyətləri, yeri və rolu olan bölgədir. Lakin Suriya prosesində fəal rolə malik olan Rusiya, İran və Türkiyə bizim qonşumuzdur və onların beynəlxalq siyasətdəki mövqeyi, eləcə də ABŞ-in bu dövlətlərlə münasibətləri bizə bilavasitə təsir edir. Təbii ki, onlar arasında gərginlikdən çox, əməkdaşlıq bizə faydalıdır, böyük güclərin qarşıdurması Azərbaycanı da çətin seçim qarşısında qoyur. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli, neftin dünya bazarında qiyməti və digər məsələlərdə Türkiyə-ABŞ, Rusiya-ABŞ, İran-ABŞ arasında yaxınlıqdan çox onların rəqabəti prosesləri etalət nöqtəsindən tərpədərək dinamikliyə yarada bilər".

Nailə Məhərrəmov

Çində turizm üzrə ixtisaslaşan "Travel Channel" internet televiziya kanalının "Dünyaya baxış" proqramının növbəti buraxılışı Azərbaycana həsr olunub.

AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın tarixi, zəngin mədəni irsi, coğrafi mövqeyi, turizm potensialı, mətbəxinin söz açılib. Qeyd olunub ki, Şərqi Avropa ilə Qərbi Asiya arasında yolların qovuşuğunda yerləşən ölkə diyarı - Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkə olmaqla yanaşı, qədim və sirli abidələri, rəngarəng təbiəti ilə diqqəti cəlb edir. Verilişdə xalqımızın tarixində və

Çin telekanalı: Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkədir

mədəniyyətində xüsusi yeri olan odla bağlı abidə və ənənələrdən, o cümlədən heç bir təbiət hadisəsinin söndürə bilmədiyi "Yanar dağ"dan, uzun əsrlər boyu ibadətqah kimi istifadə olunan "Atəşgah" məbədinə, müasir Bakının rəmzi olan "Alov qüllələri"ndən söz açılib. Bundan başqa, paytaxt Bakının tarixi və müasir görkəmindən, bir neçə əsrlik tarixi olan, hazırda da yaşayış məkanını kimi istifadə edilən və UNESCO-nun maddi irs siyahısında yer alan İçərişəhərdən, haqqında rəva-

yətlər gəzən Qız qalasından, Qobustan qoruğundan ətraflı bəhs olunub.

Azərbaycanın təbii gözəlliklərindən də danışılan verilişdə palçıq vulkanları haqqında söhbət açılib. Bildirilib ki, Azərbaycan bu növ vulkanların sayına görə dünyada birincidir. Tamaşaçılara təbii şəfəverici xüsusiyyəti olan Naftalan neftinin bir çox xəstəliklərin müalicəsində və qadınların dərilərinə qulluq məqsədi ilə istifadəsi barədə məlumat verilib.



lib.

Verilişin qonağı olan Azərbaycanın Çindəki səfəri Əkrəm Zeynallı

aparıcıların və tamaşaçıların ölkə-mizlə bağlı suallarını cavablandırır. Bildirib ki, zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan son illər turizm sahəsində də yüksəlişə nail olub. On bir iqlim qurşağından 9-unun rast gəldiyi Azərbaycanda əcnəbilər turizmin müxtəlif növləri üzrə istirahət edə bilirlər.

Sonda proqramın aparıcısı tamaşaçıları Azərbaycana səyahəti tövsiyə edərək, həm özünəməxsus tarixi abidələrin, həm də müasir Avropa üslubundakı binaların yanaşı olduğu Bakını görməyə çağırıb. Bildirib ki, turistlər İçərişəhərdə gəzərkən özlərini keçmiş dövrlərdə hiss edəcəklər.

Con Boltonun planı alt-üst oldu

ABŞ prezidenti köməkçisinin Türkiyəyə səfəri siyasi fiaskoya uğradı

ABŞ prezidentinin Ankara-da səfərdə olan milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonu qəbul etməkdən imtina edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imtina etmək qərarında haqlıdır. Türkiyənin “Suriyanın şimalında kürdləri qətlə yetirdiyi” haqda Boltonun sözləri, bu barədə açıqlaması və bəyanatı imtinanın əsas səbəbidir. Amerika prezidentinin köməkçisi Con Boltonun Ankaranı tərk etməsi də əbəs yerə deyil və görünür, o, məsələnin nə yerdə olduğunu çox yaxşı başa düşüb.

ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Cozef Danford və dövlət katibinin Suriya üzrə özəl təmsilçisi Ceyms Cefferin müşayiəti ilə Türkiyə paytaxtına İsraildən gələn Boltonun bu gəlişini, ümumiyyətlə, bu danışıqları Ankara “böhranlı” kimi dəyərləndirib. Vaşinqton isə, bildirib ki, Türkiyə-Amerika danışıqlarının gündəliyində Suriyadakı durum var.

Boltonun Türkiyə səfərini Ankaranın hissiyyatına toxunan bəyanatı siyasi fiaskoya uğratdı

Türklərin Boltonun Yaxın Şərq tur-nesinə, məhz Ankaraya səfərdən başlayacağını düşünməyə əsası var idi. Çünki Ərdoğan NATO-da və “İŞİD”-lə mübarizə üzrə amerikalıların başçılıq etdiyi koalisiyada Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılmasının hazırlandığı haqda xəbəri olan bir neçə nəfərdən biri idi. Türkiyə bundan sonra, hətta Suriyanın şərqində döyüş əməliyyatını təxirə də salmışdı.

Türkiyədə iddia olunur ki, ABŞ etnik kürdlərlə Xalq Özünümüdafiə Qüvvələrindən olan “terrorçular” arasında fərq qoymadan, ümumiyyətlə, kürdləri onlara qarşı qaldırır. Eyni zamanda, kürd saytlarının xəbər verdiyi kimi, “Amerika qoşunları çıxarılandan sonra Vaşinqtonun dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” Suriya kürdlərinin Dəməşqlə sövdələşməsi çərçivəsində Suriya ordusuna inteqrasiya oluna bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etməklə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İsraildən sonra Türkiyə səfərini siyasi fiaskoya uğratdı. Ona görə fiaskoya uğradı ki, Boltonun İsraildə Suriyadan çəkilməklə Türkiyənin YPG terror təşkilatını qoruması ilə bağlı bəyanatı Ankaranın hissiyyatına toxunmaq demək idi və bu bəyanat da Tramp nümayəndəsi üçün öz nəticəsini çox gözletmədi. Daha dəqiq desək, Boltonun Türkiyə səfərini Ankaranın hissiyyatına toxunan bəyanatı siyasi fiaskoya uğratdı.

ABŞ prezidentinin köməkçisini qəbul etməkdən Türkiyə prezidentinin imtina etməsi Con Bolton üçün ən gözəl diplomatik cavabdır



Boltonun Türkiyəyə olan antipatiyası nə türk dünyası üçün, nə də ele amerikalılar üçün sirr deyil. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin Ərdoğanla olan münasibəti də bəllidir və bu münasibətlərin də münasibəti olmadığı hər iki tərəf üçün yenilik deyil. Bütün bunlar hadisələrin belə bir istiqamət alacağını əvvəlcədən də proqnozlaşdırmağa imkan verirdi. Bir sözlə, gözlənilən idi.

Nəzərə alsaq ki, səfər edəcəyi və müttəfiqi olan bir ölkəyə qarşı Con Boltonun aşağılayıcı, təhlükəsizliyini təhdid edən açıqlaması Ankaraya hədə mesajdır, deməli, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin köməkçisini qəbul etməkdən imtina qərarında haqlıdır. Türkiyə prezidentinin bu qərarı ilə Bolton Türkiyəni danışıqsız tərk etməli oldu və bu, əslində, onun üçün ən gözəl diplomatik cavab hesab olunur.

Hadisələrə bir az əvvəldən daha sağlam yanaşma tələb olunurdu və Amerika təmsilçisi bunu açıqlama verməzdən öncə, düşünməli idi. Əslində, Bolton Türkiyə üçün aşağılayıcı, həm də bu ölkənin təhlükəsizliyini təhdid edən açıqlama və bəyanat verməklə, Ərdoğan üçün başqa bir yol qoymamışdı da. Bir sözlə, Bolton bilməli idi ki, nə Türkiyə, nə də Ərdoğan onun məlum bəyanatından, aşağılayıcı açıqlamasından razı qala bilməz və belə olan halda, onu qəbul etməkdən də imtina ediləcək.

ABŞ Türkiyənin tələblərini qəbul etmək məcburiyyətindədir və görünür, YPG-yə qarşı planlaşdırılan hərbi əməliyyat reallaşacaq

Boltonun səfəri çərçivəsində Türkiyənin İrana qarşı sanksiyalara qoşulması, Rusiya və Türkiyə əlaqələri və Ankaranın Fəratın şərqinə planlaşdırıldığı əməliyyat müzakirə olunacaqdı. Bir sözlə, ABŞ prezidentinin Türkiyəyə gəlməkdə məqsədi İsrail, Türkiyə və ABŞ üçbucağı formalaşdırmaq idi. Lakin onun YPG-ni qorumaq kimi bəyanatı bu planı alt-üst etdi.

Hadisələrin gedişi, daha dəqiq desək, YPG-ni qorumaq bəyanatı verən Boltonu qəbul etməkdən imtina etməsi, təsdiq edir ki, Türkiyənin YPG-yə qarşı planlaşdırıldığı hərbi əməliyyat reallaşacaq. Çünki ABŞ Türkiyənin tələblərini qəbul etmək məcburiyyətindədir. Ona görə qəbul etmək məcburiyyətindədir ki, Türkiyəni itirmək, ABŞ-ın Yaxın Şərqdən çıxması deməkdir. Çünki Vaşinqtonun protektorluğunda olan digər iki ölkə, yəni nə İsrail, nə də Səudiyyə Ərəbistanı heç vaxt Türkiyənin siyasi və hərbi yerini tuta bilməz.

Boltonun qəbul edilməməsi siyasi, iqtisadi, hərbi, biznes əlaqələrinin fonunda ABŞ və Türkiyə arasındakı münasibətlərə təsir edə bilməz

Bəzi ekspertlər, daha dəqiq desək, Türkiyənin efiərdə görünən bir sıra ekspertləri Ərdoğanı Trampdan Boltonun istefasını tələb etməyə çağırırlar. Yeni eynən Makqerklə olduğu kimi. Hətta Türkiyə nəşrləri Boltonun Ərdoğanla görüşünü prinsip etibarı ilə şübhə altına almağa başlayıb və bu danışıqların nəticə gətirməyəcəyi, Ərdoğanın isə ancaq Trampa anlaşmasının vacibliyi qənaətindədirlər.

Türkiyə ilə ABŞ arasında yaranmış bu anlaşılmazlıq uzun müddət davam edə bilməz. Çünki hər iki ölkə bir-birinə lazımdır və beynəlxalq birlikdə bu ölkələrin əməkdaşlığı olmadan, bir çox proseslər həll edilə bilməz. Türkiyə çox düzgün olaraq özünün suverenliyini və milli qururunu qoruyur və haqlı tələblərlə çıxış edir. Nəzərə alsaq ki, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və biznes əlaqələri mövcuddur, əminliklə demək olar ki, bu iki ölkə arasındakı gərginlik də çox çəkməyəcək. Türkiyə, sadəcə, Con Boltonun bəyanatına və açıqlamasına adekvat cavab verib və sadalanan əlaqələrin, bir çox sahələri əhatə edən münasibətlərin fonunda bunun iki ölkə arasındakı münasibətlərə nəzərəcarpacaq dərəcədə təsiri gözlənilən deyil.

İki ölkə arasında yaranmış vəziyyətin digər dövlətlərə, ələlxüsus, region ölkələrinə və Azərbaycana təsir etməsi gözlənilən deyil

Göründüyü kimi, Türkiyə həm İraqa, həm də Suriya ilə bağlı Yaxın Şərq siyasətini müstəqil formada həyata keçirir. Təbii ki, bu, hansısa formada və nə dərəcədə isə rəsmi Vaşinqtonu qıcıqlandırmaya bilməz. Məhz Con Boltonun bəyanatı və açıqlamaları da bu qıcıqlanmanın təzahürü idi. Lakin Türkiyə prezidentinin ABŞ prezidenti köməkçisini qəbul etməkdən imtina etməsi və bununla da, öz siyasətində və strategiyasında ısrarlı olduğunu bəyan etməsi, əslində, bütün bu qıcıqlanmaların fonunda rəsmi Vaşinqtonu Ankara ilə həssaslaşmaq məcburiyyətində qoyur.

Çox güman ki, ABŞ ən tez zamanda Türkiyənin mövqeyi ilə barışmaq məcburiyyətində qalacaq və belə olan halda, nə Türkiyə, nə də region dövlətlərinə mənfi təsirlər barədə düşünmək yersizdir. Bir sözlə, iki ölkə arasında yaranmış vəziyyətin digər dövlətlərə, ələlxüsus, region ölkələrinə və Azərbaycana təsir etməsi gözlənilən deyil. Doğrudur, biz Türkiyə ilə qardaş ölkəyik, müttəfiqlik və Amerika-Türkiyə münasibətlərini nəzərə alaraq, öz diplomatik addımlarımızı artıq dərəcədə peşəkarlıqla atmalıyıq ki, bunun Azərbaycanı mənfi təsiri olmasın. Amma əvvəla, buna səbəb görünmür, digər tərəfdən isə, düzgün diplomatik münasibətlər üçün bizim çoxvektorlu siyasətimiz kifayət qədər imkanlar yaradır.

İnam HACIYEV

Seymur Orucov: Nailiyyətlərin əsasında Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır

“Azərbaycanda əldə edilən nailiyyətlərin əsasında Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır”. Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycanın uğurları, inkişafı üçün dövlət başçısı bütün mümkün vasitələrdən istifadə edir. Onun sözlərinə görə, bu gün Azərbaycan bütün meqaləyihələrdə uğurla iştirak edir. “Eləcə də, son 15 ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatının Nazirlər Şurasının toplantısının ölkəmizdə keçirilməsi, gələn il isə Qoşulmama Hərəkatına üzv olan ölkə başçılarının Azərbaycanda toplanması və sədrliyin ölkəmizə keçməsi bizim ən böyük uğurlarımızdan biridir. Dünyanın 120-dən artıq ölkəsi Qoşulmama Hərəkatına üzvdür. Bu gün bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bununla bağlı cənab Prezidentimiz real nəticələrə nail olmaq üçün səylərini artırmaqdadır. Düşünürük ki, Ermənistanda baş verən bu son hadisələrdən sonra bu real nəticələrə daha da yaxınlaşacağıq”-deyə, S.Orucov qeyd edib.



Ağacan Abiyev: 2018-ci il Azərbaycan idmanı üçün uğurlu oldu



“2018-ci il Azərbaycan idmanı üçün uğurlu oldu”. Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib. A.Abiyev bildirib ki, son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya bir daha göstərib. Onun sözlərinə görə, ötən il ərzində federasiyalarla birlikdə ölkəmizdə 225 yerli, 58 beynəlxalq turnir keçirilib.

“Bundan əlavə, 236 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. 2018-ci ildə Azərbaycan idmançıları dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı bürüncdür. Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyyətəmlərin III Yay Olimpiya Oyunlarında idmançılarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər. Hesab edirəm ki, görülən işlər ərzində idman sahəsində uğurlar daha da artıracaq”-deyə, A.Abiyev vurğulayıb.

Azərbaycanda pul bazası 9 milyard manatı ötür

Azərbaycanda pul bazası yanvarın 1-nə 9 milyard 545,7 milyon manat təşkil edib. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu rəqəm ötən ayın 1-i ilə müqayisədə 560,5 milyon manat çoxdur. İlin əvvəlinə nisbətən pul bazası 1002,5 milyon manat artıb.



“Don Kixot” baleti növbəti dəfə nümayiş ediləcək

Yanvarın 16-da Azərbaycan Dövlət Opera və Balet Teatrında Lüdviq Minkusun üçpərdəli “Don Kixot” baleti izləniləcək. Teatrda bildirilib ki, libretto müəllifi Marius Petipa olan balet Xalq artisti Cavanşir Cəfərov tərəfindən idarə ediləcək. Səhnə əsərində partiyaları Nigar İbrahimova, Gülağası Mirzəyev, Ayan Eyvazova, Samirə Məmmədova və Aydın Mustafayev idarə edəcək.

11 yanvar 2019-cu il

“Dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olmuşdur. Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsrin ikinci yarısından başlanmışdır. Xeyli sayda idman komplekslərinin, meydançaların, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövrlərin idman uğurlarının göstəricisi idi”. Bu sözləri Azərbaycan idmanının inkişafından bəhs edərkən professor Yusif Babanlı bildirib.

Professor əlavə edib ki, Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk illərdə, iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qaydısından sonra ölkədə idmana münasibət və qayğı tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bununla da idman sahədə yüksəlişin bünövrəsi qoyuldu. O dövrdə olimpiya hərəkatına qoşulmaq da Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və nüfuzunun artmasına səbəb oldu. Ulu öndər Heydər Əliyev idmançılardan cəmiyyətdə rolunun və nüfuzunun artması, özlərinə layiqli pillələrdə təmsil olunmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də dövlət başçısının imzaladığı yeni bir Fərmana əsasən, respublikada əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişafı etdirilməsi, bu istiqamətdə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycanın idman sahəsində beynəlxalq nüfuzunun artırılması üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Respublikada bədən tərbiyəsinin kütləvililiyinə nail olmaq, yüksək nailiyyətlər əldə etmək və dünyada yüksək zirvələrdə Azərbaycan bayrağını qaldıracaq idmançılar hazırlamaq üçün bu sahə ilə sıx məşğul olan qurumlar qarşısında öhdəliklər qoymuşdu. Azərbaycanda beynəlxalq, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması, həmçinin, idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi məsələləri həyata keçirilməli əsas tədbirlər sırasına daxil edilmişdi. Bütün bu gərgin işlərin nəticəsi olaraq idmançılarımız qısa zamanda möhtəşəm qələbələrə imza atdılar, bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. Milli Olimpiya Komitəsinin prezidenti olduğu ilk dövrlərdən Cənab İlham Əliyev Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqəti, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Məhz bu gərgin zəhmətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanmışdır. 1972-2000-ci illər ərzində dövlətin idmana yüksək qayğı və diqqətinin bəhrəsi kimi Azərbaycan Olimpiya

Oyunlarında təmsil olundu (XX Yay Olimpiya Oyunları, 1972, Münhen, XXI Yay Olimpiya Oyunları, 1976, Monreal, XXII Yay Olimpiya Oyunları, 1989, Moskva, XXVI Yay Olimpiya Oyunları, 1996, Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000 Sidney). Həmin oyunlarda olimpiyadaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazanmışlar”.

Y.Babanlı qeyd edib ki, Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olub: “2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilib. Yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. Bundan 1 il sonra isə 2004-cü ildə Azərbay-

“Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır”

canda bədii gimnastika üzrə dünya kuboku uğrunda yarış keçirilmişdir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olmuşdur ki, bu da Bakı İdman Sarayında keçirilib. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı da 2005-ci ildə Azərbaycanda keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızları yarışda iştirak ediblər. 2006-cı ildə Respublikada baş tutan digər bir çempionat hərbiçilərin güləş üzrə 24-cü dünya çempionatı olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışlar baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilər dünya çempionatı uğrunda mübarizə aparıblar. Mübarizədə 102 ölkədən 2500-dən çox idmançı iştirak edib. Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak etmişdir.

2009-2012-ci illərdə Respublikamızda keçirilən idman oyunları da ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasında böyük rol oynamışdır. 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatında dünyanın 32 ölkəsindən 186 gimnast iştirak etmişdir. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku da keçirilmişdir (Bakı İdman Sarayında). Yarışda Azərbaycan millisi də daxil olmaqla, 25 ölkəni təmsil edən 120-dən çox idmançı mükafat uğrunda mübarizə aparmışdır. 2010-cu ildə ölkəmizdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində daha fərqli bir idman növü üzrə Qılıncoynatma üzrə gənclər və kadetlər arasında yarış keçirilib. Bu yarışlarda dünyanın 87 ölkəsindən 1565 id-



mançı iştirak etmişdir. 2010-cu il ərzində keçirilən daha bir çempionat bodibildinq üzrə olub ki, burada 64-cü dünya çempionatında 63 ölkənin idmançısı birincilik uğrunda mübarizə aparıb. Mübarizə bodibildinqçilər arasında həyata keçirilib.

2010-cu ildə ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlardan biri də gənclər arasında boks üzrə dünya çempionatı olub və bu oyunlar Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilmişdir. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-roma güləşi üzrə mübarizə aparıb.

Ölkəmizdə keçirilən daha bir idman yarışı da Cüdo üzrə “World Masters” beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reyting xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Cüdo üzrə Dünya Kuboku bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.

2012-ci ildə isə Yeniyetmələr arasında sərbəst, yunan-roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı respublikada keçirilib. 21-27 avqust tarixini əhatə edən yarışda 41 ölkədən 850 idmançı iştirak edib. 22 sentyabr - 13 oktyabr tarixlərində isə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı baş tutub. 2012-ci ildə keçirilmiş yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FIFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı olub. Bu il ərzində Bakıda ilk keçirilən yarışlardan biri də “GT3 və klassik Formula 1” yarışları olub. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların “City Challenge” Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır”.

Yusif Babanlı bildirib ki, Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən birində

“Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycan bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı: “Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsisib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar”.

Professor əlavə edib ki, Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1” yarışları ilə yanaşı nüfuzlu və mötəbər yarışlardan biri də İslam Həmrəylik Oyunları olub: “2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilmişdir. 2017-ci il aprelın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasını keçirdi və Bakı oyunlara tam hazır idi. 12-22 may 2017-ci il tarixində keçirilən yarışlarda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında birinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur.

Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.

Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokratik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, dövlətimizin inkişafı, eləcə də Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik”.



Müsaibimiz ASDP-nin sədri, millət vəkili Araz Əlizadədir

- Araz bəy, Mehman Hüseynov aclıq aksiyasını dayandırsa da, “5-ci kolon”un fəalları olan müxalif ünsürlər hələ də hay-küy qaldırmaqda davam edirlər. Sizcə, onlar bu cür hay-küylə nə əldə etmək istəyirlər?

- Məsələ belədir ki, Əli Kərimlinin, Arif Hacılinın, Cəmil Həsənlinin və digərlərinin pulu bundan çıxır. Bunlar Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırsalar, heç kəs bunlara pul verməyəcək. AXCP, Müsavat, “Milli Şura” rəhbərliyinə qara çörək üçün pul lazım deyil, yəni bunlara çörəyin üstündə yağ və kürü lazımdır. Buna görə də, onlar əllərindən gələni edirlər ki, Azərbaycana qara yaxsınlar və Azərbaycanın adını orda-burda hallandırsınlar.

- Sizcə, doğulub, boya-başa çatdığı bir ölkədə dövlətini və xalqını pula görə satmaq olarmı?

- Bunlar üçün dövlət və xalq, milli maraqlar əsas deyil. Bilirsiniz, bunların həyat prinsipi daha çox qarayaxma

Heç nə dəyişməyib

Araz Əlizadə: “İndiki müxalifət 1992-ci ildə Ali Sovetin şüşələrini sındıraraq, tumanlarını açıb, dallarını göstərən adamların uşaqlarıdır”

kampaniyası aparmaqla xarici maraqlı təşkilatlardan, fondlardan maliyyə yardımı almaqdır. Əli Kərimli, Arif Hacıli və xaricdəki “söyüş qrupu”nun hər bir üzvü deyirlər ki, “məni masamın üstündəki çörək maraqlandırmır, məni ağzımdakı çörək də maraqlandırmır, məni ancaq mədəmə düşən çörək maraqlandırır”.

- Deməli, sadəcə, Mehman Hüseynov bir alətdir?

- Mehman Hüseynov heç kimdir. Mənə jurnalistlər Mehman Hüseynov haqqında sual verəndə, onu tanımadığımdan çaşıb-qaldım, mən bilmirdim ki, belə bir adam var. M.Hüseynov niyə alət olmağa razılıq verib? Çünki o görür ki, qardaşı gedib, xaricdə laş yeyir. Bu baxımdan, zəhmət çəkməkdən, sosial şəbəkələr vasitəsi ilə başlayır söyüş söyməyə. İndi gözləyir ki, bunu da həbsxanadan çıxartsınlar. O da getsin xaricə, orada ona “malades” desinlər və mükafatlarını versinlər.

- Bu müxalifət niyə həbsdə olanları qəhrəmana çevirirlər, amma həbsdən çıxandan sonra onu təhqir edirlər?

- Mətbuatda mənim son hadisələrlə bağlı müsahibəm çıxandan sonra

mənə 50-yə yaxın zəng oldu, sms göndərdilər, “WhatsApp”-da yazdılar və s. hamısı da eyni cür qurulmuş söyüşlər, təhqirlər. Söyüşlər müxtəlif ölkələrdən olsa da mətnlər eyni idi, səhvlər də, üslub da eyni idi. Mən bunlara baxdım və heç məyus da olmadım. Nəyə görə? 1980-ci illərin axırı 1990-cı illərin əvvəllərində Xalq Cəbhəsinin qarşısında sülənənlər var idi, indikilər həmin onların övladlarıdır. Həmin qadınlar 5-6 mart 1992-ci ildə Ali Sovetin qarşısında aksiya keçirib, binanın şüşələrin sındıraraq, tumanların açıb dallarını göstərirdilər. Bu, həmin adamların uşaqlarıdır. Odur ki, heç nə dəyişməyib. Nə dəyişib, onda 10 minlər idilər, indi isə 50 nəfərdilər. Mənə Azərbaycanda söyüş yazanlar, mesaj göndərənlər cəmi 3-4 nəfər oldu, söyüşlərin çoxu Gürcüstan, Türkiyə, Almaniyə ABŞ, İngiltərə, Belçika, Fransa, İsveçrə, Hollandiya, İsveç və digər ölkələrdən idi. Dediyim kimi, eyni söyüş və təhqirlər, cümlələr eyni üslubda. Bütün bunlar onu göstərir ki, onlar eyni mərkəzdən idarə olunurlar. Ona görə də, mən heç də məyus olmadım və başa düşdüm ki, mənim şapalağım onları bərk tutub.

GÜLYANƏ



“20 Yanvar... unutmadiq”

Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Dünən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar 238 sayılı orta məktəbdə Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə “20 Yanvar... unutmadiq” adlı tədbir keçirib. 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrailova, Azərbaycan Qarabağ Mühəribəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, 238 sayılı orta məktəbin direktoru İlqar Talibov və başqaları bildirdilər ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib.

Çıxış edənlər 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndiriblər. Qeyd edilib ki, xalqını bu ağır günlərdə tək qoymayan xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, O, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib, Milli Məclis 1994-cü ilin martında bu barədə qərar qəbul edib. Həmin hüquqi sənədlə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Çıxışlardan sonra 238 sayılı orta məktəbin və 33 sayılı musiqi məktəbinin kollektivinin birgə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Rəfiqə

Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti dünya ölkələri arasında yüksək göstəricilər sırasındadır

Ölkəmizdə gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,1, qadınlar üçün 77,8 yaş təşkil edir. Pensiya ödənişi müddəti həmin göstəricilərə və mövcud pensiya yaşına əsaslanmaqla müəyyən olunur.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu baxımdan həmin göstəriciləri və ölkəmizdə pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddinin kişilər üçün 64, qadınlar üçün 61 yaş olduğunu nəzərə alaraq, gözlənilən pensiya ödənişinin orta müddəti kişilər üçün 9,1 il, qadınlar üçün isə 16,8 il olmaqla, ümumilikdə orta hesabla 13 il təşkil edir. Həmin göstəriciyə görə isə Azərbaycan dünya ölkələri arasında yüksək göstəricilərə malik ölkələr sırasındadır.

Digər tərəfdən, pensiya qanunvericiliyində pensiya yaşına çatmamış dünyasını dəyişənlərlə əlaqədar də ədalətli və obyektiv yanaşmalar əksini tapır. Hazırda əmək pensiyasının üç növü var və onlardan biri də ailə başçısını itirməyə görə təyin edilən pensiyadır. Pensiya yaşına çatmamış dünyasını dəyişənlərin sığorta stajı, ödəmiş olduqları sığorta vəsaitləri hesabına fərdi hesablarında toplanan pensiya kapitalı əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ailələrinə pensiya təyinatı həyata keçirilir. Hazırda əmək pensiyaçıların 150,6 min nəfəri və ya 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alanlardır.

Rusiyanın məşhur dirijoru Bakıda konsert verəcək

Fevralın 23-də Heydər Əliyev Sarayında məşhur rusiyalı dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” konsert proqramı təşkil ediləcək. Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri təqdim olunacaq.



Çavuşoğlu: Türkiyənin Suriyada əməliyyatı ABŞ-ın çəkilməsinə bağlı deyil

“Türkiyənin Suriyanın şərqində YPG/PKK-ya qarşı yeni hərbi əməliyyat keçirmək planı ABŞ-ın bu ölkədən qoşunlarını çıxarması ilə bağlı deyil.” Anadolu informasiya agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarına dair son vəziyyəti dəyərləndirərək bildirib.

“Onlar çəkilsələr də, çəkilməsələr də biz istənilən halda milli təhlükəsizliyi və terror təşkilatlarından müdafiəni təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”, - nazir NTV telekanalının efirində belə deyib.



Ruhanidən açıqlama: “İran gələn həftə kosmosa iki süni peyk göndərəcək”



muş tədbirdə bildirib. O qeyd edib ki, bu gün İran müdafiə sahəsində ən son nailiyyətlərə malik silah istehsalı ilə məşğuldur.

“İran dövləti gələn həftə öz hərbi sənayesinin istehsalı olan raketlə kosmosa iki süni peyk göndərəcək.” Anadolu agentliyinin məlumatında deyilir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkənin keçmiş dövlət başçısı Əli Əkbər Həşimi Rəfsancinin vəfatının ikinci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

11 yanvar 2019-cu il

TƏRS BAXIŞ

“Mehmanbazların” grant “krantları” kəsilir...

Mehman Hüseynov məsələsi bitmə, yəni onun heç də aclıq aksiyası keçirmədiyini bəlli olsa da, bu işin üzərində dayanıb, maddi və s. dividentlərini artırmağa çalışanlar hələ də ortalıqda var-gəl etməkdədirlər. Artıq cəmiyyətdə, belələrinə yeni ayama da qoyulub - “mehmanbazlar”. Bəs kimdir onlar? Əslində, onların kim olduqları daha öncələrdən bəllidir. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Mehman Əliyev, Xədicə İsmayıl, Arif Hacıllı, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli və s.



onların yolları ayrılır. Birinin ağzı sürüyə, o birininki də dərəyə...

Yeri gəlmişkən, Mehman Hüseynovun qardaşı birdən-birə durub deyib ki, demə, “aclıq aksiyası” keçirən qardaşı bir oturma bir çörək yeyirmiş. İndi isə, bu çörək yarıma enib (!R.R.).

Demək, bir çörək yarımcı çörəyə qədər azalıbsa, Mehman “ac qalıb...” Nə qədər gülünc və istehza doğuracaq bir iddiadır, deyilmi? Halbuki Mehmanın atası da həbsxanaya - oğlunu ziyarətə gedərkən, ona mermeyvə, tərəvəz, hətta müxtəlif çeşiddə yeməklər apardığını bildirib. Üstəlik, Mehmanla görüşən hüquq müdafiəçiləri də bildiriblər ki, o, gündə bol-bol yoğurt yeyir. Yaxşı, daha bunun nəyi aclıq oldu ki? Axı bu qədər faktların qarşısında “mehmanbazların” Mehman “aclıq aksiyasını” davam etdirir iddialarını nəyə görə ictimai rəyə zorla sıırırsınız?

Mehman yedikcə, bunlar ac qalırlar...

Təbii ki, maraq, maraq, yenə də maraq! Həmin maraq ki, bu məsələnin altında müxtəlif iddialar dayanır - süni şəkildə səs-küy qaldırmaq, insanlarda süni etirazlar doğurmaq və nəticədə, küçələrə çıxıb icazəsiz aksiyalar keçirməklə, xarici ağalarından grantlar qoparmaq. Ancaq göründüyü kimi, alınmır. Ona görə alınmır ki, “mehmanbazların” planları reallaşmamış qalır. Qaldıqda isə, grant axan “krantları” kəsilir...

Beləliklə, məsələ bəllidir. Bu gün yuxarıda adları çəkilən ünsürlər çox yəqin ki, bundan qeyzlənirlər, qıcıqlanırlar, hətta quduzlaşaraq, daha da azğınlaşırlar. Hətta onlara imkan versən, gedərlər Mehmanın yanına və o, bol-bol yoğurt yeyərkən, həmin yoğurtları əlindən alıb, tolaqlayırlar çölə ki, bəs yeyib-eləmə. Sən yedikcə, biz ac qalırdıq. İnanın ki, bunu da edərlər...

Sonda isə, fakt budur ki, əgər Mehman Hüseynov azadlığa çıxarsa, onunla haqq-hesab çəkənlər də həmin ünsürər, bu gün “mehmanbazlıq” edənlər olacaqlar.

Rövşən RƏSULOY

Son vaxtlar diqqətçəkən məqamlardan biri də, müxalifət düşərgəsində baş verən qarşıdurmaların, bir-birini ifşaedici faktların hədəfinə çevirmək daha geniş xarakter almasıdır. Bütün bunlar, bir daha onu deməyə əsas verir ki, düşərgə daxilində baş verən, ikitirəlik və qarşıdurmalar yaxın günlərdə, bəzi partiyaların sıradan çıxacağı ehtimalını möhkəmləndir-məkdədir.

Bu, azmış kimi, xarici maraqlı dairələrin onlardan imtina edən mesajlar səsləndirmələri müxalifətin, onsuz da ağır olan durumunun daha kritik hal almasına təkan olub. Bu isə, müxalifət üçün siyasi intihara bərabərdir. Çünki pul-para olmadığı halda, fəaliyyət göstərmək, mitiqlər keçirmək ciddi problemə çevriləcək. Proseslərə əsasən, demək olar ki, artıq xarici təşkilatlarla müxalif partiyalar arasında yaranan soyuqluğun mənfi nəticələri özünü göstərməkdədir. Müsavat və AXCP-nin aparatında çalışanlar 3 aydır ki, aylıq maaşlarını almırlar, bu azmış kimi, mitinqlərin təşkili və keçirilməsi də, mümkün olub. Eyni zamanda, xarici turne səfərləri də təxirə salınıb. Belə ki, A.Hacıllı və C.Həsənli yanvarın ilk ongünlüyündə Avro-

sını tələb edilib. Eyni tələbin İngiltərədəki və Fransadakı, fondlarda Ə.Kərimlidən istədikləri bildirilir. Bütün bunlar, artıq Ə.Kərimlinin yararsız məxluqa çevrildiyini və bundan sonra heç bir xarici maliyyə fondları onunla əməkdaşlıq etməyəcəklərini göstərir.

Əli Kərimli Cəmil Həsənlini də düşməni gözündə görür

Maraqlı dairələr müxalif ünsürlərin öz dövlətlərinə xəyanət etdiklərini, alınan pulları şəxsi maraqlarına xərclədiklərini bilirlər. Bu, onları narahat da etmir. Əsas odur ki, öz tənqidatçı maraqlarının təmin edilməsində əlaltıları fəallıq göstərsinlər, ortaya ciddi iş



Tapşırıb ki, Mehman Hüseynov məsələsini uzada bildikcə, uzadın

Bu fərdlərin hər birinin isə ayrı-ayrılıqda xalq, millət, dövlət qarşısında elə səhvləri, elə xəyanətkar əməlləri var ki, saymaqla qurtarmaz. Lakin bütün bunlara rəğmən, hələ də öz çevrələrində atlanıb-düşərək, xarici təşkilatların qarşısında özlərini nümayiş etdirməyə çalışırlar. Nədir ki, həmin təşkilatlar da “mehmanbazlar” sırasına aludə olaraq, bu məsələnin üzərində qalmağı onlara bərk-bərk tapşırıb. Tapşırıb ki, Mehman Hüseynov məsələsini uzada bildikcə, uzadın. Nə qədər acı bağırısaq kimi uzatsanız, bir o qədər də maliyyə vəsaitləri, yəni grantlar ayıracığıq. Bunlar da, eləmə tənbellik, hamısı bir ağızdan “mehmanbazlara” çevrilib, onun adını tuturlar.

Birinin ağzı sürüyə, o birininki də dərəyə...

Halbuki seçkilər və s. önəmli siyasi proseslər dönəmində bunları bir yerdə görmək qeyri-mümkündür. Məsələ, bugünə qədər keçirilən bütün seçkilərdə biz hazırda eyni ağızdan bağırən Əli Kərimli ilə Arif Hacıllı bir şəkildə görməmişik, heç görməyəcəyik də. Çünki seçki məsələsi ortaya çıxan kimi,

Müttəfiqlər düşmənlərə çevrilirlər

Qurban Məmmədov Əli Kərimli haqqında yeni ifşaedici faktlar açıqlayıb

paya səfər etməyi palanlaşdırsalarda, maliyyə vəsaiti olmadığından, səfər qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Xarici dairələr Əli Kərimlidən pullarını geri istəyirlər

Müxalifət üçün ən ağır məsələlərdən biri də, bir zaman partiya sədrlərinə yardım göstərənlərin indi də pullarını geri istəmələridir. Misal olaraq, 2005-ci ildə “Azadlıq” qəzetinə yardım məqsədi ilə Ə. Kərimliyə pul verən Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyevin sonradan bu addımı ilə kobud səhvə yol verdiyini və AXCP sədrinə müraciət edərək, ondan pulunu geri istəməsini göstərmək olar. S.Allahverdiyevin “Azadlıq” qəzetinin borclarının ödənilməsi, işçilərin maaşlarının verilməsi üçün ayırdığı pul Ə.Kərimli tərəfindən mənimlənilib. BQP sədri, millət vəkili Fazil Mustafa da bildirib ki, dürüstlükdən, ləyaqətdən, vətəni sevməkdən, guya xalqın marağının təəssübünü çəkməkdən danışan Ə.Kərimlinin arxa planda elə dələduzluqları var ki, aşkara çıxdıqca, cəmiyyət özü heyərtə gələcək ki, bu adamlar hansı üzle başqalarına böhtan atır, irad bildirirlər, hətta tənqid edirlər? “Ona görə də, mənə, bu, çox ciddi informasiyadır və tam məsuliyyətimlə deyirəm ki, həqiqətə uyğundur. Bu mətbəxdə belə olay çox adi bir şeydir. O vaxtlar Xalq Cəbhəsinin də vəsaitlərinin bu cür dağıdılması, çirkin əməllərin baş verməsi göz qabağındaydı”.

Məlumatlara istinadən, demək olar ki, “Soros” fondunun Avropa üzrə nümayəndəliyi də, Ə.Kərimliyə məktubla müraciət edərək, 2017-ci ildə AXCP-yə ayrılan maliyyə vəsaitinin geri qaytarılma-

qoysunlar. Ancaq bu, realıqdır ki, nə tənqidatçı dairələrin, nə də onların ölkəmizdəki qulbəçələrinə çevrilən əlaltılarının planları reallaşa bilməz. Çünki Ə.Kərimli, A.Hacıllı və digərləri, tam şəkildə əhəmiyyətsiz şəxslərə çevriliblər. Artıq onları yaxın çevrələri də, kəskin şəkildə ittiham edirlər. Onlardan biri də, qondarma hüquqşünas Qurban Məmmədovdur. Bir zaman eyni Ə.Kərimli ilə eyni qabdan qidalanan Q.Məmmədov bu dəfə mövqeyini 180 dərəcədə dəyişməli olub. “Milli Şura”dan çıxarılmasını həzm edə bilməyən Q.Məmmədov Ə.Kərimlini və onun sözcüsü C.Həsənli demək olar ki, hər gün sosial şəbəkələrdə paylaşıdığı statuslarında tənqid və təhqir edir, onları əqidələrinə xəyanət etməkdə ittiham edir. Q.Məmmədov Ə.Kərimlini müstəqil mövqeyi olmayan və müəyyən dairələrə bağlı partiya sədri adlandırır: “Müxalifətin birləşməsi və qismən də olsa, güc mərkəzinə çevrilməsi, Ə.Kərimlinin siyasətdən getməsi hesabına ola bilər. Ə.Kərimli qədər müxalifətə ən böyük zərbəni vuran ikinci şəxs olmayıb”.

Maraqlıdır ki, Ə.Kərimli Q.Məmmədova cavab verərkən, heç bir məntiqə, konkret fikrə əsaslanma bilməyib. Sadəcə, söz yığınınan ibarət ifadələri ilə öz təbircə onu söyüb təhqir edən Q.Məmmədova cavab verib. Məsələyə münasibət bildirərkən, politoloq Məmməd Əlizadə bildirib ki, Q.Məmmədovun keçmiş həmfikiri Ə.Kərimlini təhqir etməsi təəccüblü görünməməlidir: “Bir vaxtlar “Yurd” sədri Əli Kərimlinin alovlu müdafiəçisi olan hüquqşünas Q.Məmmədov indi Avropada Nahid Cəfərov adında müxalif virtual bloggerin tərəfinə keçib. Nahid Cəfərovun Q.Məmmədovla maliyyə sövdələşməsi əsas amildir. Vəkil kimi Qurban bəy pula işləyir”.

M.Əlizadənin sözlərinə görə, N.Cəfərov Q. Məmmədovu öz tərəfinə çəkməklə, Əli Kərimli üzərində qələbəsinə bayram edir: “Əlinin adamları, başda guya “Ziyalılar Birliyinin” sədri Eldəniz Quliyevi Qurban Məmmədovun üstünə qaldırıblar”.

Bir sözlə, proseslər Ə.Kərimlinin ziyanına işləyir. Bu isə, AXCP-yə yaxşı heç nə vəd etmir. Daha doğrusu, AXCP-nin Ə.Kərimlinin səhv siyasətinin acı nəticəsi olaraq dağılacağını və bununla da tarixin arxivinə atılacağından xəbər verir.

İ.ƏLİYEV

Almaniya aeroportlarında tətillə başlayıb

Dünəndən Almaniyanın üç böyük hava limanında - Düsseldorf, Köln-Bonn və Stuttgart aeroportlarında təhlükəsizlik xidməti əməkdaşlarının birgünlük tətillə başlayıb. Almaniya mətbuatının yazdığına görə, Verdi həmkarlar ittifaqının çağırışı ilə keçirilən tətillə 110 minə yaxın səfərinə təsir göstərə bilər. Aksiya artıq yanvarın 10-na keçən gecə problem yaratmağa başlayıb: Köln-Bonn aeroportunun buraxılış darvazası qarşısında yük avtomobillərinin uzun növbəsi yaranıb. Tətillə səbəbindən Düsseldorf aeroportunda 350, Stuttgartda isə 125 aviareys ləğv olunub.

Həmkarlar ittifaqı təşkilatı təhlükəsizlik xidməti əməkdaşlarına saat başı 20 avro ödənməsini tələb edir. İşəgötürən isə əməkhaqqının 6,4 faizə qədər artırılması təklifini irəli sürüb. Verdi bu təkliflə razılaşmayıb.



İranın Hollandiyadakı səfirliyinin binasını daşa basıblar



İranın Hollandiyadakı səfirliyi hücumu məruz qalıb. Bir qrup şəxs səfirliyin binasını daşa basaraq pəncərələrin şüşələrini sındırıb və binaya daxil olmağa çalışıblar. Lakin Hollandiya polisi hadisə yerinə gələrək aksiyaya iştirakçıları binadan kənarlaşdırıb.

AZƏRTAC xəbər verir ki, insidentlə əlaqədar olaraq İranın Hollandiyadakı səfiri Əlirza Cahangiri bəyanatla çıxış edib. Səfir diqqətə çatdırıb ki, “Əl-Əhvaz” terror təşkilatının üzvləri səfirliyin binasına hücum edərək maddi zərər vurublar. Səfir Avropanın demokratik hesab edilən ölkəsində terror təşkilatının sərbəst fəaliyyət göstərməsindən təəssüfləndiyini bildirib, Hollandiya hökumətindən səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını və cinayətkarların məsuliyyətə cəlb edilməsini istəyib.

CƏMİYYƏTLƏRİN İNKİŞAFINDA QADINLARIN ROLU

Antik yunan filosofu Platonun “Dövlət” əsərində gender fəlsəfəsi və tarixi üçün zəngin fikir və ideya vardır. Əsərin “İdeal dövlətdə qadınların rolu” adlı bəndində göstərilir: “Qadınlar kişilərlə birlikdə eyni bir işi görməyi nəzərdə tutmalı, qadınlar da musiqi və gimnastik məşğələlər keçməli, bu sənətlərin hər ikisini mənimsəməli, eləcə də, hərbi işi mənimsəməlidirlər”. Platona görə, bu həzrlığı uğurla keçən qadınlar kişilərdən də yararlı olur.

Buradan bir məntiqi nəticə alınır. Həqiqətən, Platona “genderşünaslar babası” da demək olar. Onun məkan və zaman məsələsini də nəzərə alsaq, bu uzaqgörənliyi, zənnimizcə, cinslərin bərabər sosial rolu, gender kontekstində fəlsəfi fikir tarixi üçün qiymətli töhfədir. Feminist utopiyanın banisi Ş.P.Hilman belə hesab edirdi ki, mübarizənin əsasında qadınların ictimai prosesləri dərk etməsinin inkişafı durmalı idi. Qadınların azad olunmalarının bütün əvvəlki ideyalarına qarşı müəllif tamamilə yeni, humanist nəzəriyyəni “sosializm uğrunda qadınların dinc kollektiv” çıxışlarını qoyurdu. Onun utopik “Xyerlend” ölkəsində sosializmə, müstəsna olaraq qadınların başçılıq etdiyi siyasi rəhbərlik nəticəsində nail olmaq mümkün idi. Cəmiyyətin mərkəzləyici qüvvəsi kimi nə alim, nə hərbcı, nə din xadimi, nə də sənətkarlar yox - bu rola keçmişlə gələcək arasında birləşdirici ola biləcək ana irəli çəkilir. İqtisadi, ictimai və siyasi bərabərlik uğrunda qadınların həmrəyliyi gününün qeyd edilməsi 1910-cu ildə Kopenhagendə Qadınların II Beynəlxalq Konfransında Klara Setkinin təklifi ilə qərara alınmışdı. İlk dəfə 8 Mart Beynəlxalq Qadınlar Günü 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanı 1917-ci ildə qeyd edilib. XX yüzilin 30-cu illərinə qədər dünyanın bir çox ölkəsində qadınların kişilərlə bərabər seçki hüququ təmin edilib. Seçki hüquqlarının alınması və məşğulluğun artması feminist hərəkatının intensivliyinin azalmasına gətirib çıxarıb. XX əsrin əvvəllərində bir çox ölkədə qadınlar arzu etdikləri siyasi hüquqlara nail ola bildilər. Lakin bu, onların həyatında heç bir əhəmiyyətli, nəzərə-carpacaq dəyişikliklərə gətirib çıxarmadı ki, bunu da qadınlar çox sonralar dərk edə bildilər.

İkinci Dünya müharibəsindən sonra feminist hərəkatı yenidən fəallaşır. “Qadın dirçəlişi” 1960-cı illərə təsadüf edir. Onun mərkəzi, məhz o vaxtlar demokratik proseslərin canlanması ilə seçilən ABŞ-a keçir. Qadın hərəkatı yeni, çox vaxt radikal formalara nail olur ki, bu da onun “Qadın azadlıq hərəkatı” (“Womens liberation”) adında öz əksini tapır. Emansipasiya uğrunda mübarizənin üçüncü dalğasına sosiumdakı struktur dəyişiklikləri və ilk növbədə, ictimai istehsalatda

qadın əməyinin payının artması səbəb olur. Bu dövrdə feminist hərəkatının tərəfdarları patriarxal mədəniyyəti tənqid atəşinə tutur, cinslər arasındakı bütün mövcud sosial münasibətlər sistemini dəyişməyə çağırırlar. Qanunverici qaydada qəbul edilən seçki və digər siyasi hüquqların həyata keçməsi, diskriminasiyanın mövcud olan bütün formalarının aradan qaldırılması məsələlərinə daha da böyük diqqət verilir. Bəzi hallarda 60-70-ci illərin feminist hərəkatı ekstravaqant xarakter daşıyır. İkinci Dünya müharibəsindən sonra sufrajist qadın hərəkatının başında dayanmış, əhalinin orta təbəqələrindən olan amerikalı və ingilis qadınları uzun müddət demokratik hüquqlar uğrunda gedən mübarizədən kənarda qalmışdılar. Onların mübarizəyə qoşulmasına və aktivləşməsinə 1963-cü ildə işıq üzü görmüş “Qadınlığın mistikası” kitabı (müəllifi xanım B.Fridandır) qüvvətli təkan verdi. Bu kitabın əsası sosioloji tədqiqatlar təşkil edirdi. Kitab təbliğat məşını tərəfindən yaradılmış ideal burjua ailəsini, amerikansayağı qadın xoşbəxtliyini və istehlakçı qadın stereotipini tamamilə ifşa edirdi. Müəllifin fikrincə, kollec qadınların özlərinə ərtəpa biləcəyi yer kimi səciyyələndirilmişdi. Qadın cinsindən olan tələbələri həddən artıq “düşünən” görünməmək üçün öz biliklərini nümayiş etdirməməyə çağırırlar, çünki bu onların ərə getmək şansını alt-üst edə bilirdi. Ev işlərindən yorulmağı, qadınların yaşadıkları həyatın boş və mənasız olmasını hiss etmələrini xanım Fridan belə müəyyənləşdirmişdi: “Adsız problem”. O, etiraz etməyə çağırır və belə nəticəyə gəlirdi ki, “yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və öz qadınlarının bacarıqlarına biganə qalır”. Tənqidçilərin və mətbuatın etiraz etdiyinə görə, xanım B.Fridanın kitabı əhalinin orta təbəqəsinə mənsub qadınlar üçün ensiklopediyaya çevrilmişdi. Elə o dövrlərdə B.Fridanın həmfikirliəri Qadınların Milli Müdafiə Təşkilatını təsis etdilər. Təşkilatın əsas tələblərindən əməyin ödənilməsi sahəsində qadınların hüquq pozuntularının ləğv edilməsi və onların imkanlarına biganə qalan qanunvericiliyə yenidən baxılmasını göstərmək olar. NOW belə hesab edirdi ki, qadınlar Amerikanın ictimai həyatında hər-tərəfli iştirak etməli, kişilərlə tərəfdaşlıqda hər cür imtiyaz və məsuliyyəti bölüşdürə bilməlidirlər.

Samir Mustafayevin fikrincə, 70-ci illərdə bütün Qərb universitetlərində qadın və yaxud feminist tədqiqat mərkəzləri yaradılır, elmə yeni olaraq “gender” anlayışı gətirilir. Feminist xarakterli problemlərin həllinə yönəlmiş elmi araşdırmaların inkişafı əhatə dairəsi daha geniş olan yeni məzmunlu və yeni xarakterli elm sahəsinin təşəkkülünə yol açır. Nəhayət, XX yüzilin 80-ci illərinin axırlarında Qərbdə “gender araşdırmaları” adını alan müstəqil elm sahəsi yaranır. Feminist araşdırmalar sırf qadın problemlərinin araşdırılması ilə məşğul idi. Gen-

der araşdırmaları isə cəmiyyət həyatının bütün sahələrində kişi və qadın münasibətlərinin təzahürlərini, nəticələrini araşdırmağı qarşısına qoyurdu. Onun sosial-mədəni konstrukt olaraq həm kişi, həm də qadın problemlərini əhatə etdiyi aydın oldu. Bu isə, feminist araşdırmalardakı birtərəfliyi və natamamlığı aradan qaldırırdı. Qərb nisbətən postsovet məkanında bu müstəqil elm sahəsinin yaranma və təşəkkül tarixi bir qədər sonraya təsadüf edir.

Müəllif yazır: “O vaxtdan başlayaraq, indiyə kimi müxtəlif feminist konsepsiyalar işlənir. Feminist siyasi nəzəriyyə tərəfdarlarının əsərlərində əsas mövzulardan biri həm ənənəvi, həm də müasir siyasi fikrə xas olan şəxslə ictimai qrup arasındakı dioxotomiyanın yox edilməsidir. Feminist müəlliflərin fikrincə, ailə başçıları olan kişilər ona görə müharibə etmək, qanun yazmaq, fəlsəfə və s. ilə məşğul olmaq imkanı əldə edirlər ki, şəxsi həyatda onlar üçün başqaları işləyir. Heç də, təəccüblü deyil ki, alicənablıq anlayışı kişilərin həyat təcrübəsi əsasında modeləşdirilir. Lakin indiki gerçəklikləri dərk edərək siyasi nəzəriyyə ictimai sahədəki müvəffəqiyyətin və nüfuzun şəxsi həyatda istismarla və əsaretlə dialektik əlaqəsini təsdiqləyir və yaxınlara qayğı göstərmək üçün öz fəallıqlarını şəxsi sfera ilə məhdudlaşdırmağa məcbur olan insanların mövcudluğu fikrini qəbul edir. Bu ideyaları inkişaf etdirərək, feminist siyasi nəzəriyyə tərəfdarları, belə qənaətə gəlirlər ki, XX əsrin sonunda siyasət həmin dioxotomiyanın məğzini və praktiki əhəmiyyətini yenidən dərk etməlidir. Feminist politoloqlar siyasət problemlərinə toxunaraq, çox vaxt ictimai müqavilə ideyasını tənqid edirdilər. Sonuncu, onlara görə, siyasi həyat və proseslər haqqında birtərəfli təsəvvür vardır. Feminizm tərəfdarları sübut edirdilər ki, ictimai müqavilə nəzəriyyəsinə məxsus olan rəşional muxtar fərdiyyətçilik anlayışı qətiyyətlə heç kimdən asılı olmayan şəxsiyyət və qadınlardan doğulan deyil, özünü tam müstəqil surətdə yaradan insan haqqında təsəvvürlə bağlıdır. Bəzi müəlliflər muxtariyyət və müstəqillik ideyasından irəli gələn ictimai və siyasi həyat konsepsiyalarını rədd edərək, əvəzində ümumi qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq prinsiplərinə əsaslanan alternativ yaşayışları təklif edirlər. Feminist siyasi nəzəriyyənin tanınan nümayəndələri Hertsok, Cons, Hirşman, Dits, Stim, Bok, Ceyms, Allen, Filips, Oukin siyasi elmin bir çox vacib anlayışlarını, o cümlədən hakimiyyət, hakimiyyət səlahiyyətləri, siyasi öhdəliklər, vətəndaşlıq, özəl həyat, demokratiya və ədalət anlayışlarını ciddi təhlil edirlər.”

Qadının cəmiyyətdəki yerinə münasibətdə müasir islam ölkələrində də müəyyən müsbət dəyişikliklər baş vermişdir. Bir sıra islam dövlətləri (Türkiyə, Suriya, Əlcəzir, Misir) cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında qadın bəra-




**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması” istiqaməti
çərçivəsində hazırlanıb*

bərliyi prinsipinə tərəfdar çıxır, “cəmiyyətin mədəniyyəti qadının onda tutduğu yerdən birbaşa asılıdır” fikri ilə razılaşırlar. Elə, buna uyğun olaraq, feminizmin bir növü də dini feminizmdir. Qeyd edək ki, 60-cı illərdə qadın hərəkatında ekstremist cənab deyilən bir tərəf fəallaşdı. Onun nümayəndələri əks-cinsə, yeni kişilərə nifrət təbliği kampaniyası ideyası üzrə iş aparırdılar. Onlar, keçmiş matriarxat cəmiyyətindən fərqli olaraq, ərə getmir, qüvvətli “cinsin” - kişilərin heç bir sahədə tabelik funksiyalarını qəbul etmir və bunu qəti surətdə rədd edirdilər. Feminist ərli qadınlar, kişiye tabe olmamağın bir forması kimi, “missis” müraciət formasını inkar edib, onlara “miss” deyə müraciət etməyi tələb edirdilər. Əsas səbəb isə, o gətirilirdi ki, “missis” müraciət forması, məhz qadının bir şəxsiyyət kimi kişidən asılı olduğunu, onun tabeliyində qaldığını açıq-aydın diqqətə çatdırır.

XIX əsrdə qadınların ən kiçik hüquqlarını bərpa etmək üçün ayağa qalxan, 1960-cı illərdə inkişaf edən feminizm 1980-ci illərdə, postmodernizmin qaynar vaxtlarında Fransada feminist epistemologiya (feminist idrak nəzəriyyəsi) - ənənəvi həqiqət və dəyərlərin, anlayış və tezislərin hamısının kişilər tərəfindən irəli sürüldüyü, kişi üstünlüyünə xidmət etdikləri üçün rədd edilməsinin gərəkdini müdafiə edən yeni bilgi nəzəriyyəsi kimi ortaya çıxdı. Rəşionalizmi kişiye, emosionallığı qadına aid bilən, qadını kişinin əskik forması ki-

mi dəyərləndisən bütün Qərb fəlsəfəsi ənənəsinə şiddətlə qarşı çıxan modernizm feminizmi, əgər yalnız qadınların hüquqlarını bərpa etmək şüarları irəli sürürdüsə, postmodernizmdə feminizmin növbəti dalğası “ontoloji dualizmin hər növünü rədd edən” fəlsəfə idi. Lyus İriqara, Sara Kofman, Yuliya Kristeva, Cudi Butler (1956) qadın başlanğıcının psixika, biologiya, tarix, sosiologiya və s. sahələrdə Qərb düşüncəsindəki simvolik strukturu dağıtmağa qadir yeganə qüvvə olduğunu təhlil etdilər. Şoşan Felman bu müzakirələrdə orta mövqə tutaraq, bəyan etdi ki: “Qadın kimi danışmaq üçün qadın olmaq kifayətdirmi? “Qadın kimi danışmaq” bioloji, strateji vəziyyət, nəzəriyyə, anatomiya, yoxsa mədəniyyətdir?” Bolqar filosof, psixanalitik, linqvistik, semiotik, ədəbiyyatşünas, R.Bartın tələbəsi, intertekstuallıq kimi postmodern terminlərin müəllifi olan Y.Kristeva deyir: “Daha dərin mənada, qadın- lıq “olması” mümkün olan bir şey deyil. Bu, varlıq düzümünə aid şeydir”. “Qadın” sözü altında Y.Kristeva qadın cinsinin varlığını deyil, hər hansı ideologiya və təyinatlardan sürüşən qadın başlanğıcını nəzərdə tuturdu. Beləliklə, postmodern feminist tənqiddə görə, “qadın kişi başlanğıcına qarşı durmur, Balzakin bir qadın qəhrəmanı kimi, o, ümumiyyətlə, cins müxalifliyinin, qadın-kişi başlanğıcı müxalifliyinin özünü silir”.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Dost və qohumlarla tez-tez görüşmək ömrü uzadır

İngiltərənin Universitet Kollecinin (Böyük Britaniya) bir qrup tədqiqatçısı ömür sürətinə və yaşlanma prosesinə təsir edən sosial faktorları müəyyənləşdiriblər. SİA-nın xəbərinə görə, elm adamları yoldaş və sevilən qohumlarla tez-tez görüşmənin həyat sürətinə təsir göstərdiyini və yaşlanma prosesini yavaşlatdığını təsbit ediblər.



Tədqiqatçılar təxminən dörd il ərzində 50 il və daha çox yaşda olan 7304 nəfərinin həyatını müşahidə ediblər. Nəticədə qohumları ilə ünsiyyətə daha çox diqqət yetirən yaşlı insanların daha güclü sağlamlığa malik olduğu müəyyənləşib. Sağlamlıq vəziyyəti yaxşı olan insanların 73% -dən həftədə ən azı bir dəfə dostları ilə görüşüb, idman zalı, muzey, teatr və dini qurumları ziyarət edib, ictimai təşkilatlarda olublar.

Tədqiqatçıların fikrincə, yaşlı insanların fəal həyatı onların özlerini yaxşı hiss etməsində vacib və əhəmiyyətlidir. Belə olan halda, onların sağlamlığı pisləşmir və həyat yaşlı insanlara daha çox sevinc gətirir. Qeyd edək ki, bundan əvvəl də elm adamları qadınların daha aktiv həyat yaşaması və eləcə də cinsi xromosomlarla əlaqədar kişilərə nisbətən daha uzun ömürlü olduğunu açıqlamışdılar.

Nailə Məhərrəmov

Ukraynada şaxtadan 64 nəfər ölüb



Son bir ayda Ukraynada şaxtadan 64 nəfər ölüb. Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bu müddətdə 1037 nəfər soyuq travmasından həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin 1 nömrəli qaydasına görə, şaxtalı havada spirtli içkidən imtina edilməlidir. İnsanlar spirtin istilik yaratdığını düşünürlər, lakin bu, yanlışdır. İlk olaraq, spirtli içki qızışma yaratsa da, bədənə daxili orqanlarının istiliyini itirir. Bundan başqa həkimlər hesab edir ki, hər saatdan bir qapalı isti məkanda olmaq lazımdır.

Quba-Xaçmaz yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb

Yanvarın 10-u səhər saatlarında Qubada ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsinə keçən hissəsində "Ford" markalı yük avtomobili "VAZ 21010" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.



Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri-inceşənət müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Abbasova Səma Aslan qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Dadaşova Günel Nazim qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə V kurs tələbəsi Məmmədova Təhmimə Monsüm qızına məxsus tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Sea Pearl Hotelle məxsus möhür və VÖEN itirildiyinə görə etibarsız sayılsın.

SƏS

Son səhifə

11 yanvar

Neymarın atası "Barselona"nın nümayəndələri ilə gizli görüş keçirib

İspaniya mətbuatı Fransanın "Paris Sen-Jermen" klubunun ulduz futbolçusu Neymarın atası və agentinin "Barselona"nın nümayəndələri ilə Braziliyada gizli görüş keçirdiyini bildirib. "Catalunya Radio" xəbər verir ki, görüşdə kataloniyalıların nümayəndəsi Andre Kari iştirak edib. 2018-ci ilin noyabrında da belə bir görüş təşkil olunub və təriflər razılığa gələ bilməyiblər.

Qeyd edək ki, braziliyalı 2013-2017-ci illərdə "Barselona" klubunda çıxış edib. O, "Paris Sen-Jermen" klubuna futbol tarixində rekord məbləğə - 222 milyon avroya transfer olunub.



Qahirədə Məhəmməd Salahın şəxsi əşyalarının nümayiş olunacağı muzey açılacaq



Misir hökuməti Qahirədə futbol üzrə bu ölkənin milli komandasının və İngiltərənin "Liverpool" klubunun yarım-müdafiəçisi Məhəmməd Salahın adını daşıyacaq muzey yaradacaq.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Misirin gənclər və idman naziri Əşrəf Sübhi məlumat verib. Onun sözlərinə görə, muzey Qahirənin qərbindəki Əl-Cəzirə Gənclik Mərkəzində açılacaq. Nazir xüsusi vurğulayıb ki, Məhəmməd Salah futbol üzrə Misir yığmasının və "Liverpool" komandasının uğurlar qazanmasında mühüm rol oynayıb. Hücümçunun 2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu adına layiq görüldüyünü xatırladan nazir qeyd edib ki, muzeydə Məhəmməd Salahın qazandığı

medallar, idman geyimləri, fotoları və digər şəxsi əşyaları sərgilənəcək.

"Mançester Yunayted" Mourinyoya 15 milyon funt sterlinq təzminat ödəyəcək

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Joze Mourinyonun istefası ilə əlaqədar portuqaliyalı mütəxəssisə ödəyəcəyi kompensasiyanın məbləği açıqlanıb. "Qırmızı şeytan"lar portuqaliyalı mütəxəssisə 15 milyon funt sterlinq (16,6 milyon avro) təzminat ödəyəcək.

Dekabrın 18-də Joze Mourinyo "Mançester Yunayted"-in baş məşqçisi vəzifəsindən azad edilib. Bu vəzifədə mövsümün sonunadək onu klubun sabiq futbolçusu Ule-Qunnar Sulşer əvəzləyib. Joze Mourinyo 2016-cı ilin mayından "Mançester Yunayted"-in baş məşqçisi təyin edilib. Əlli beş yaşlı mütəxəssisin rəhbərliyi ilə İngiltərə kubokunu, Super kubokunu qazanan klub ötən il UEFA Avropa Liqasının qalibi olub.



"Barselona" 75 milyon avroya futbolçu alır

"Barselona" heyətinə daha bir futbolçu cəlb etmək üzrədir. Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, Kataloniya klubu "Ayaks"-ın futbolçusu Frenki de Yonqun transferi üçün Hollandiya təmsilçisi ilə razılığa gəlib. Razılığa əsasən, "Barsa" 75 milyon avro təzminat ödəyəcək. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, De Yonqla PSJ, "Bavariya" və "Mançester Siti" də maraqlanırdı.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnəmə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 5500